

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNIVERSİTETİ**

MAGİSTRATURA MƏRKƏZİ

Əlyazması hüququnda

Sadıqov Elvin Yaqub oğlu

“**İnvestisiya layihələrinin müasir biznesin inkişafına təsiri”**

mövzusunda

MAGİSTR DİSSERTASIYASI

İxtisasın şifri və adı: 06.04.09 Biznesin idarə edilməsi

İxtisaslaşma: Biznes inzibatçılığı

Elmi rəhbər:

i.ü.f.d., dos. N.Ə.Həsənov

Magistr programının rəhbəri:

i.ü.f.d., dosent R.Ə.Abbasova

“Biznesin idarə edilməsi”

kafedrasının müdürü:

i.u.f.d., dosent

M.Ə.Əliyev

BAKİ – 2015

MÖVZU: « Investisiya layihələrinin muasir biznesin inkişafına təsiri»

Investisiya layihələrinin muasir biznesin inkişafına təsiri

M Ü N D Ö R İ C A T

GİRİŞ.....3-7

I FƏSİL. İNVESTİSİYA LAYİHƏLƏRİNİN MÜASİR BİZNESİN İNKİŞAFINA TƏSİRİ PROBLEMLƏRİNİN ELMİ - NƏZƏRİ ƏSASLARI

1.1. Biznesin inkişafında investisiya layihələrinin işlənib hazırlanmasının müasir prinsipləri	7-19
1.2. Biznesin inkişafında investisiya layihələrinə sistemli yanaşma....	19-30
1.3. Biznesin inkişafında investisiya layihələrinin rolunun təhlili	30-36

II FƏSİL. İNVESTİSİYA LAYİHƏLƏRİNİN BİZNESƏ TƏSİRİNİN MÜASİR PROBLEMLƏRİ

2.1. Biznesin inkişafında investisiya layihələrinin idarə olunması sistemlərinin tədqiqi.....	36-43
2.2. Biznesin inkişafı əsasında investisiya layihələrinin korporasiya və firmadaxili idarə olunması.....	43-47
2.3.İnvestisiya layihələrinin monitorinqi və layihələrin səmərəliliyinə nəzarətin təşkili.....	47-58

III Fəsil. SAHİBKARLIĞIN İNKİŞAF ETDİRİLMƏSİNDƏ İNVESTİSİYA LAYİHƏLƏRİNİN İSTİQAMƏTLƏRİ

3.1. Biznesin inkişafında investisiya layihələrinin rolü və bu istiqamətdə həyata keçirilmiş tədbirlər.....	58-62
3.2. Biznesin inkişafında investisiya layihələrinin rolunun sahələr üzrə inkişafının təhlili.....	62-73
3.3. Biznesin inkişafında investisiyanın rolunu göstərə biləcək bəzi şirkətlərin təhlilinin göstəriciləri.....	73-77

NƏTİCƏ VƏ TƏKLİFLƏR..... 77-79

ƏDƏBİYYAT SİYAHISI79-80

GİRİŞ

Mövzunun aktuallığı: İnvestisiya layihələrinin müasir biznesin inkişafına təsiri əsasən Azərbaycan müstəqil dövlət kimi təşəkkül tapdıqdan və bazar iqtisadiyyatına keçidikdən sonra daha da inkişaf etmişdir. Bununla əlaqədar olaraq siyasi və iqtisadi dəyişikliklər baş vermiş, respublikamızın iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafı üçün böyük investisiya imkanları yaradılmışdır.

Yddan çıxarmaq lazımlı deyil ki, Azərbaycan Respublikasında investisiya siyasətinin memarı ümummülli lider Heydər Əliyev cənablarıdır ki, bu gün də bu siyasət uğurla onun oğlu, prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu ağıllı siyasətin nəticəsi olaraq, son illər Azərbaycan iqtisadiyyatı dayanmadan inkişaf etməkdədəir.

İnvestisiya layihələrinin müasir biznesin inkişafına təsiri, Azərbaycan Respublikası ərazisində investisiya strategiyasının formalasdırılması və onun modernləşdirilməsi investisiya siyasətinin həyata keçirilməsi zamanı yaranan münasibətlər “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 13 yanvar 1995-ci il tarixli (№ 953) Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir. İnvestisiya fəaliyyətinin subyektləri fiziki və hüquqi şəxslər, o cümlədən xarici şəxslər, habelə dövlət, beynəlxalq təşkilatlar ola bilər.

Azərbaycan Respublikasının qanunvericiliyinə zidd deyildirsə, onda analoji obyektlərə xarici investisiyalar da aid edilir.

İnvestisiya layihələrinin müasir biznesin inkişafına təsiri, investisiyanın bütün investorlar tərəfindən investisiya siyasətini həyata keçirmək üçün bərabər hüquqa malikdirlər. Azərbaycan Respublikasında müəyyən növ işi yerinə yetirən investisiya fəaliyyətinin iştirakçularına bu siyasətin həyata keçirilməsi üçün lisenziya və ya sertifikat verilməsi qaydası Azərbaycan höküməti tərəfindən müəyyən edilir.

İnvestisiya layihələrinin müasir biznesin inkişafına təsiri, investisiya siyasəti və onun modernləşdirilməsinin maliyyələşdirmə mənbələri:

-İnvestisiya qoyuluşunun əsas maliyyələşdirmə mənbəyini maddi məsrəflərin bərpa fondu təşkil edir. Hazırda əsaslı vəsait qoyuluşunun ümumi həcminin xeyli hissəsi milli gəlir hesabına təşkil edilir.

-İnvestisiya layihələrinin müasir biznesin inkişafına təsiri, investisiyanın maliyyələşdirmə mənbələri içərisində dövlət bütçəsi vəsaitləri əhəmiyyətli yer tutur. Dövlət bütçəsinin xərcləri içərisində iqtisadi cəhətdən ən faydalısı da məhz investisiya xərcləridir.

Ümumiyyətlə, investisiya layihələrinə qoyuluşlar əsasən vəsaitlərin yönəldilməsi 2 əsas üsulla aparılır: geri qaytarılmadan maliyyələşdirmə və uzunmüddətli kreditləşmə yolu ilə. Xərclərin ödəmə müddəti 5 ildən yuxarı olan yeni müəssisələrin tikintisi, zərərli və aşağı rentabelli müəssisələrin genişləndirilməsi və yenidən qurulması bütçə hesabına aparılır. Qalan kapital qoyuluşunun maliyyələşdirilməsində isə xüsusi vəsaitlərdən və uzunmüddətli kreditdən istifadə olunur.

İnvestisiyaların maliyyələşdirmə mənbələrindən biri də xarici borclardır. Xarici borclar və kreditlər investisiya kreditləri, ixracat kreditləri, valyuta balansının tənzimlənməsi məqsədilə verilən kreditlər yalnız bu formalarında verilə bilər.

İnvestisiya layihələrinin müasir biznesin inkişafına təsiri, investisiya fəaliyyətinin subyekti rolunda həm fiziki, həm də hüquqi şəxslər çıxış edə bilərlər. İnvestisiya fəaliyyəti iqtisadiyyatın bütün sahələrində, həmçinin tikinti və yenidənqurmada əsas fondlar və dövriyyə kapitalının genişləndirilməsi və ya yaradılması və modernləşdirilməsinə yönəldilib. Sənayedə investisiya prosesinin maliyyələşdirilməsi mənbələri rolunda xüsusi maliyyə vəsaitləri, cəlb edilmiş vəsaitlər çıxış edə bilər. İnvestisiya qoyuluşunun obyekti bilavasitə miqyasdan, qoyuluş sferasından (sənaye, ticarət, sosial və s.), investisiya tsiklinin məzmunu və xarakteri, iştirak edən ölkələrin payından, istifadə səmərəliliyindən asılı olaraq fərqlənir.

Ölkədə bərqərar olmuş sabitlik xarici investorların Azərbaycana marağını xeyli artırılmışdır. Respublikada qarşılıqlı faydalı əməkdaşlığı əsaslanan “açıq qapı” siyasetinin həyata keçirilməsi, xarici investisiyaların qorunmasına təminat verilməsi və sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması nəticəsində iqtisadiyyata qoyulan xarici investisiyaların həcmi artmaqdadır.

Tədqiqatın obyekti. İnvestisiya layihələrinin müasir biznesin inkişafına təsiri, sahibkarlığın seçilməsi zamanı iqtisadi proseslərin dinamik inkişafı və bunun nəticəsində baş verən kəskin dəyişikliklər makro və mikro iqtisadi sistemdə təşkilatı

formalarının seçilməsi cox vacibdir. Bu cür dəyişkən şəraitdə biznes subyektlərinin mövqeyinin və rəqabət üstünlüyünüü qoruyub saxlaması və xarici mühitə tez və uzunmüddətli uyğunlaşması və biznesin təşkilatı formalarının seçilməsi və idarə edilməsi tədqiqat obyektidir.

Tədqiqatın predmeti. İnvestisiya layihələrinin müasir biznesin inkişafına təsiri, dəyişən şəraitdən, istehsalın miqyasından, yeni texnika və texnologiyanın tətbiqindən asılı olaraq idarəetmə sistemi daima olaraq təkmilləşir. Bu dəyişiklik yalnız idarəetmənin təşkilati quruluşunun təkmilləşdirilməsi deyil, eyni zamanda yeni idarəetmə üsullarının yaranmasında tləb edir. Bu cür qeyri-sabitliyə daha yaxşı uyğnlaşmanın təmin edən biznesin təşkilatı formalarının seçilməsi və idarəedimənin prinsipləri, funksiyaları, metodları, modelləri, mexanizmi və istiqamətlərin məcmusu tədqiqatın predmetini təşkil edir.

Tədqiqatın məqsədi və vəzifələri. Tədqiqatın məqsədi, investisiya layihələrinin müasir biznesin inkişafına təsiri, sahibkarlığın təşkilatı formalarının seçilməsi və strategiyanı elə formalasdırmaqdır ki, o, bütün daxili və xarici aləmdə baş verən dəyişikliklərə rəqib firmaların fəaliyyətlərindəki yeni istiqamət və meylərə, istehlakçıların arzu və tələblərinə, habelə sahibkarlıq fəaliyyətindəki dəyişən şərt və şəraitlərə cavab verə biləcək mexanizmini formalasdırsın və izah etsin. Buna görə də magistir işində biznesin inkişafında investisiyanın rolu biznesin seçilməsi və strateji idarə edilməsinin nəzəri- metodoloji tərəfləri öyrənilir, müasir vəziyyət təhlili edilir və realasdırılması istiqamətləri göstərilir. Tədqiqatın vəzifəsi isə investisiya layihələrinin müasir biznesin inkişafına təsiri, investisiyanın rolu biznes-planın xarici və daxili mühitin təhlili nəticəsində təhlükə və imkanları meydana çıxarmaq potensial təhlükələri sərfəli imkanlara çevirmək.

Tədqiqatın informasiya bazası. Tədqiqatın informasiya bazasını yerli və xarici alim və professorların biznesin inkişafında investisiyanın rolu strateji idarəetmə aid yazdıqları ədbiyyatlar, məqalələr, həmçinin son statistik göstəricilər və informasiyaları habelə biznesin təşkilatı formalarının seçilməsi və tərtib olunması və idarəetmə və menecment sahəsində dönyanın və həmçinin yerli şirkətlərin və

kompanyaların rəsmi internet səhvələri təşkil edir. Bu məlumatların sintez analizi, müqayisəli təhlil, sistemli şəkildə təhlilin köməyi isə biznesin təşkilatı formalarının seçilməsi və strateji idarə edilməsi haqqında dəqiq və ətraflı təsəvvür yaratmışdır.

Tədqiqatın praktiki əhəmiyyəti. İnvestisiya layihələrinin müasir biznesin inkişafına təsiri, strateji idarə edilməsinin praktiki əhəmiyyəti ondan ibarətdir ki, bu haqqda əhəmiyyətli cədvəllər, sxemlər və qrafiklər göstərilmişdir. Xarici ölkələrin komponyalarının tətbiq etdiyi İnvestisiya layihələrinin müasir biznesin inkişafına təsiri və strategiyaları barədə nümunələr və informasiyalar əvəzsiz təcrübə mənbəyidir. Ümumiyyətlə tədqiqat işi biznesin inkişafında investisiyanın rolü sahəsində fəaliyyət göstərən yerli firmalar üçün tətbiqi əhəmiyyət daşıyır və potensial informasiya mənbəyidir. Bu baxəmdan müasir Azərbaycan Respublikasında bazar iqtisadiyyatının inamli addəmları hiss olunduğu dövürdə tədqiqatın praktiki əhəmiyyəti danəlmazdır

I FƏSİL. İNVESTİSİYA LAYİHƏLƏRİNİN MÜASİR BİZNESİN İNKİŞAFINA TƏSİRİ PROBLEMLƏRİNİN ELMİ - NƏZƏRİ ƏSASLARI

1.1. Biznesin inkişafında investisiya layihələrinin işlənib hazırlanmasının müasir prinsipləri

İnvestisiya layihələrinin biznesə təsiri problemlərinin kompleks tədqiqi, konkret məsələlərlə bağlı olub, investisiya strategiyasının dəqiq müəyyənləşməsini tələb edir. Strategiyani müəyyənləşdirərkən biz investisiya layihələrinin müxtəlif xarakterliyini qeyd etmişdik. Strateji baxımdan o bir tərəfdən onu əhatə edən mühütin, bəzi anlarda isə investisiya layihəsinin alt sistem kimi də təqdim oluna bilər, digər tərəfdən isə çox istiqamətli kompleks kimi, alt sistemlərə integrasiya etmiş bağlılıq kimi, eyniləşdirilmiş və ya layihələşdirilmiş halda, texniki vasitələr hesabına tədqiq edilə bilər. Hansı ki, bura daxildir əvəzətmə, ekologiya, sosial, maliyyə, iqtisadi və s. aspektlər. İnvestisiya strategiyasını formalasdırarkən və ya onu modernləşdirərkən bütün informasiyaların material daşıyıcısı investisiya layihələrinin biznes-planıdır. Formal cəhətdən biznes - planın hazırlanması müəyyən qanunlara əsaslanır və müxtəlif istiqamətli xarakter daşıyır. İstənilən investisiya strategiyasını formalasdırarkən və ya onu modernləşdirərkən hökmən investisiya layihəsinin xarici mühitin təsiri altında olmasını nəzərdə saxlayaraq, investisiya layihəsini tədqiq etdikcə onun dəyişmə tendensiyasını açıq müşahidə etmək olar.

İnvestisiya layihələrinin biznesin inkişafına təsirini müəyyənləşdirərkən daxili və xarici faktorların qeyri - sabitliyini və respublika iqtisadiyyatının hələ o qədər də möhkəm olmadığını nəzərə alsaq, qoyulacaq kapitalın təhlükəlilik dərəcəsinin nə qədər yüksək olduğunu duymaq o qədər də çətin deyil.

İqtisadiyyatda investisiya layihələrinin strategiyasını qoyulan investisiyaların maksimum təhlükəsizliyini müəyyənləşdirmək, ayrı-ayrılıqda konkret investisiya layihələrinin strateji cəhətdən səmərəliliyini müəyyənləşdirərək, onun səmərəli idarə edilməsini təşkil etmək lazımdır.

İnvestisiya prosesi həyata keçirilərkən ən başlıca iş düşünülmüş, əsaslandırılmış və real gərcəkliyi özündə əks etdirən investisiya siyasətidir.

Respublika iqtisadiyyatına investisiya layihələrini həyata keçrilməsi ilə əlaqədar aşağıdakı məsələlərin nəzərə alınması məqsədə uyğun hesab edilir:

– xarici investisiyaların bazasında çıxarılan xammalların respublika ərazisində emal olunmasına səy göstərilməlidir. Emal zavodları və əmtəəlik məhsulun satışı üçün tələb edilən obyektlərin Azərbaycanın ərazisində inşa edilməsinə nail olmaq lazımdır. Bununla həm mövcud əmək ehtiyatlarını istehsalata cəlb etmək olar, həm də Azərbaycandan külli miqdarda mütəxəssis axınının qarşısını ala bilərik;

– ölkəyə gətirilən investisiyanın bir hissəsi qazma baltasından tutmuş fonton armaturunadək neft-mədən avadanlıqlarının 500-dən çox növünün və tipinin istehsalının iri maşınqayırma zavodlarında həyata keçirilməsinə yönəldilməli və onlar həm yeni neft-qaz yataqlarının, həm də mövcud yataqların bərpasında geniş istifadə edilməlidir;

– neft-qaz avadanlıqları istehsal edən nisbətən kiçik maşınqayırma müəssisələri xarici investisiya hesabına, müxtəlif idarəetmə formalarında başqa sənaye sahələri üçün (yüngül, yeyinti, yerli sənaye, kənd təsərrüfatı və s.) maşın və avadanlıqlar istehsali üzrə ixtisaslaşaraq inkişaf etdirilməlidir;

– xarici firmalarlala bağlanmış müqavilələrdə ayrıca nəzərdə tutulan vəsaitlər hesabına respublikamızda sosial-infrastruktur obyektlərinin (yaşayış evlərinin, uşaq bağçalarının, yol çəkilişinin, tibb və təhsil ocaqlarının və s.) genişlənməsi, təxirəsalınmaz tədbirlər sırasında olmalıdır;

– ətraf mühitin sənaye tullantılarından qorunması məqsədilə müvafiq qurğuların, istehkamların tikilməsinə yerli sərmayə ilə birlikdə xarici investisiyanın cəlb edilməsinə geniş yer verilməli, Xəzərin təbii-bioloji sərvətindən tam istifadə etməklə Azərbaycanı kurort ölkəsinə çevirməli;

– xarici sərmayə hesabına xalq istehlakı malları istehsal edən sahələrin, kənd təsərrüfatının maddi-texniki bazasını möhkəmləndirməyə və onu inkişaf etdirməyə ehtiyac duyulur.

Bütün bunlar elmi cəhətdən əsaslandırılmış investisiya üzrə biznes-planlar əsasında həyata keçirilməlidir.

İnvestisiya layihələrini həyata keçirərkən dünya təcrübəsi, investisiyaların vəziyyətinin müəyyən edilməsini, investisiya layihələrinin qiymətlərinin fərqinin müəyyən edilməsini, əsas kapital qoyuluşunun və amortizasiya ayırmalarının fərqinin müəyyən edilməsini vacib faktor kimi tələb edir. Bu sahə ilə məşğulluq fikrimizcə investisiyaların qoyuluşu və bu sahədə sabitlik, neft kontraktlarının bağlandığı dövrdən başlamışdır. Bu onu göstərir ki, getdikcə investisiyaların fəaliyyət indeksi, statistik sabitlik sərhəddinə yaxınlaşmaqdadır.

Respublikada makroiqtisadi idarəetmə, sadə metodlarla yığım və investisiyaların problemini həll edə bilməz, ona görə ki, təkrar istehsal prosesinin çox güclü qeyri - balanslaşdırılması prosesi getmişdir, bu da sürət və həcm elementlərinə təsir etmişdir. Bunun əsasında qarşılıqlı anlaşılmazlıq yaranmışdır, çünkü təkrar istehsalın bəzi elementlərinin çoxluğu, məsələn əsas fondların, işçi qüvvəsinin, respublika daxilində olan bəzi təbii ehtiyatların çoxluğu, digər tərəfdən isə investisiyaların çatışmazlığı və bəzi yerli məhsulların daxili bazarda çatışmamazlığı prosesi son illərdə iqtisadiyyatın əsas problemlərindən olmuşdur. İndiki şəraitdə investisiya prosesləri Azərbaycan iqtisadiyyatında təkrar istehsalın inkişafının sürətini müəyyən edən faktor olmalıdır. Bu məsələni respublika miqyasında köklü şəkildə həll etmək üçün, iqtisadiyyatda təkrar istehsalın sürətini təmin etmək üçün, istehsal sahəsini, potensial investorlar üçün cəlbedici etmək lazımdır.

Investisiya layihələrinin muasir biznesin inkişafına təsiri və investisiya iqliminin öyrənilməsi; Investisiya iqlimi anlayışı çox genişdir və iqtisadiyyatın müxtəlif subyektlərinə tətbiq edilə bilər. Dünya iqtisadiyyatından tutmuş, ölkə, iqtisadi inzibati rayon bölgüsünə və hətta ayrılıqda bir şəhərə də aid edilə bilər. Eyni zamanda iqtisadiyyatın ayrı-ayrı sahələrində investisiya strategiyasının formalaşdırılması haqqında da danışmaq olar.

Investisiya layihələrinin muasir biznesin inkişafına təsiri respublikada iqtisadi iqlimi tədqiq edərkən burada bir sıra makroiqtisadi göstəriciləri, statistik və dinamik formada təyin etmək lazımdır ki, bu göstəricilər respublikada iqtisadi vəziyyəti əhatə

edə bilsin və investisiya riskinin təqribi faizini müəyyənləşdirsin. Sözsüz ki, Respublikada yaxşı investisiya iqliminin yaradılması, xarici investorların marağını artıracaq və onların investisiya qoymaqları qərarını tezləşdirəcək.

İqtisadiyyata kapital qoyuluşunun təhlili onun dinamikası əsasında, mülkiyyət formasının strukturu və maliyyə mənbələri əsasında tədqiq olunur. Bundan başqa investisiya iqlimi qiymətləndirilərkən riskin bütün aspektləri dəqiqliyən diqqətə alınmalıdır. Investisiya risklərini aşdırarkən ilk növbədə siyasi, institutsional və normativ-hüquqi məsələlər nəzərə alınmalıdır.

Investisiya layihələrinin muasir biznesin inkişafına təsiri və bu əsasda investisiya iqlimi necə başa düşülür:

Investisiya imkanları altında regionun və ya respublikanın investisiya imkanları başa düşülür ki, burası əsasən daxildir: istehsal imkanları faktoru, təbii imkanlar, işçi qüvvəsi, əsas fondlar, infrastruktura hansı ki, kəmiyyətlə göstərilə bilər.

Investorların nöqtəyi - nəzərindən qanunvericilik ilə bağlı investisiya risklərinin əsas hissəsi bu faktor ilə bağlıdır və mənfəətin azalmasına təsir edən amillərdən biri məhz budur. Investisiya strategiyasını hazırlayarkən və ya onu modernləşdirərkən investisiya risklərini nəzərə alaraq siyasi və sosial-iqtisadi situasiyaları nəzərdən qaćırmaq olmaz.

Bələliklə, “investisiya iqlimi” beynəlxalq anlayışdır, iqtisadiyyata ineqrasiya edərək, sosial, siyasi, dövlət və mədəni şəraitin, kommersiya cəlbediciliyini təmin etməklə kapital qoyuluşunun respublikaya və ya onun ayrı-ayrı regionlarına qoyuluşuna başa düşülür. Belə yanaşma bazarda kapital qoyuluşunun mənfəətinin artırılmasının bir aləti olub, bir çox konsalting firmaları, banklar və dövlət idarəetmə orqanları tərəfindən ola bilər.

Investisiya iqliminin qiymətləndirilməsi metodikası müxtəlidir. Bir çox ölkələrdə yazılıma metodundan istifadə edirlər və bu halda heç bir kəmiyyət göstəricisindən istifadə edilmir. Lakin çox hallarda kəmiyyət xarakteristikasından istifadə olunur, bundan ötəri nüfuzlu mütəxəssislərin, böyük bazar iştirakçılarının rəyi öyrənilir. Statistik göstəricilərin təhlilinə əsasən, respublikada investisiya iqlimini xarakterizə edən faktorlar, istehsalın iqtisadi göstəricisi, siyasi və maliyyə gös-

təriciləri, bunların cəmi son nəticəni təşkil edir. Sözsüz ki, makroiqtisadi proqnoz göstəriciləri də nəzərə alınır, müxtəlif risklərin əhəmiyyəti (kreditin geri qaytarılmaması, ödəniş qabiliyyətinin olmaması, milləşdirilmə, müsadirə və s.) ödəniş qabiliyyətinin göstəriciləri, xüsusən bank siyasəti, dövlətin xarici ticarət sahəsində fəaliyyəti.

Kəmiyyət xarakteristikasına investisiya riski aid edilir, hansı ki, siyasi, sosial, iqtisadi, ekoloji və kriminal situasiyalardan asılıdır. Onun böyüklüyü investisiyanın və ya ondan gələcək gəlirin itkisini göstərir. Bu mərhələdə investisiya itgisinin bu növlərini nəzərə alırlar: iqtisadi, yəni, regionda iqtisadi inkişafın tendensiyasını; siyasi və ya xalqın rəğbəti; sosial və ya sosial gərginliyin səviyyəsi; ekoloji, ətraf mühitin çirklənmə dərəcəsi; kriminal, ərazidə cinayətkarlığın xüsusən ağır cinayətkarlığın səviyyəsi nəzərə alınır. Qərarın qəbul edildiyi dövrdə investisiya riskinin qiymət uçotu hökmən nəzərə alınır, sözsüz ki, əgər bu investor ciddi investordursa, xüsusən xarici banklar və ya iri kompaniyalar nəzərdə tutulur. Riskin səviyyəsi belə hallarda qiymətləndirmə ehtimalı ilə hesablanır, hansı ki, investora vurulacaq zərərlər ehtimalı ilə qərar qəbul olunur.

İnvestisiya riskinin səviyyəsini bal şkalası ilə göstərmək olar, adətən bu 0-dan 100-ə qədər götürülür, biznes strategiyasının zonasına uyğun investisiya iqlimi xarakterizə edilir. Respublikaya investisiyaların cəlb edilməsi və onun səviyyəsi haqqında təsəvvür, burada investisiyaların aktivlik səviyyəsi ilə də müəyyən edilə bilər.

Respublikada iqtisadiyyatın mövcud vəziyyəti və potensial imkanları, qarşıda duran problemlərin çətinliyi və mürəkkəbliyi iqtisadi islahatın mərhələ-mərhələ, özü də yiğcam ərazilər üzrə aparılmasını tələb edir. Bütün xalqa məxsus olan mülkiyyətin yerində birdən-birə xüsusi bölmələr yaratmaq çətindir. Sənayenin və aqrar bölmənin potensial ehtiyatlarını aşkara çıxarıb iqtisadi dövriyyəyə cəlb etməklə milli təsərrüfatlar yaratmaq çox mürəkkəbdir. Bu işə xarici investisiyaları cəlb etmək məsuliyyəti, onların marağını artırıb bilən şəraiti hazırlamaq cəsarəti, dəqiqlik və həssas reseptlər tələb edir. Bu baxımdan xarici investisiyalardan birbaşa istifadə etmək

istiqamətində iqtisadiyyatın qapılarını tam açıq qoymaqla yox, milli kapitalı və sahibkarları da formalaşdırmaqla gözlənilən nəticəni əldə etmək olar.

İqtisadi sabitliyi təmin etmək, maliyyə ehtiyatlarına olan tələbin ödənilməsindən birbaşa asılıdır. Azərbaycan iqtisadiyyatının qarşısına çıxan həmin tələbin ödənilməsinin məqsədə uyğun yolu investisiya kompaniyalarının formalaşması və genişlənməsidir. Səfərbərliyə alınan vasitələrin əhəmiyyətli hissəsini səhmdar cəmiyyətlərində cəmləməklə investisiya kompaniyaları kapital bazارında investisiya qoyuluşlarının vacib ehtiyatlarından birinə çevrilə bilər. Lakin keçid dövründə, xarici investisiyalara (əgər xarici kapitallar faiz dərəcəsinə, valyutanın mübadilə kursuna əhəmiyyət vermədən axıb gəlirsə) geniş meydan verən iqtisadiyyatda milli investorlar kütləvi halda öz əmanətlərindən məhrum olmaq təhlükəsi, qeyri-bərabər, ədalətsiz rəqabət mühiti ilə qarşılaşa bilər. Çünkü birtərəfli iqtisadi şərait milli investorların səhmlərini qiymətdən salır, xarici investorların və güclü maliyyə qruplarının həmin səhmləri aşağı qiymətə almaq imkanı yaranır. Bu isə bir çox investisiya kompaniyalarının əsassız müflisləşməsinə gətirib çıxarıır. Azərbaycanda beynəlxalq hüquqi aktlara və standartlara uyğun gələ bilən iqtisadi şərait yaratmaqla paralel xarici və milli investorlar üçün bərabər milli rejim yaradılmalıdır. Fikrimizcə, milli rejim bəzi yazılıarda qeyd edildiyi kimi yalnız xarici investorlara əlverişli şərait yaradılması (bunsuz da onların üstünlüyü şərtsizdir) məqsədi güdməməlidir. Milli rejim daha çox milli istehsalçılara bərabər təsərrüfatçılıq şəraiti yaratmaq məqsədinə xidmət etməlidir. Xarici investorlara milli rejim təqdim edildikdə: ilk növbədə bərabər əsasda rəqabət aparmaq şəraiti yaratmaq; ikinci, ölkədə qəbul edilən sahibkarlıq fəaliyyətinin təşkilati - hüquqi formalarından istədiklərini seçmək; üçüncü, yerli güzəştlərin çoxundan istifadə etmək; dördüncü, yerli əmək və digər resurslara yol tapmağa imkan vermək kimi qaydalar diqqət mərkəzində olmalıdır.

Ekspertlərin istifadə etdiyi metodika aşağıdakı göstəricilərin qiymətləndirilməsinə əsaslanır:

- 1.İqtisadiyyatın səmərəliliyi (ÜMM-un artım tempinə görə təyin olunur.);
- 2.Siyasi risk səviyyəsi;
- 3.Xarici borcun həcmi;

4. Borcların qaytarılması üzrə öhdəliklərin yerinə yetirilməsi;
5. Kreditləşdirmənin həcmi;
6. Bank kreditlərini əldə etmək imkanları;
7. Qısa müddətli maliyyələşmə imkanları;
8. Uzun müddətli suda kapitalı əldə etmək imkanları;
9. Fors-major şəraitinin yaranma ehtimalı.

Baxmayaraq ki, bu gün Azərbaycan iqtisadiyyatına 30 milyarddan da çox ABŞ dolları investisiyalar yatırılmışdır, Azərbaycanla Ermənistan arasında müharibə öz həllini tapmadığından, bu ölkəmizin investisiya cəlb etmək reytinginə güclü təsir göstərir.

Respublikanın investisiya potensialını müəyyən edərkən, müəyyən xüsusi imkanları da nəzərə almaq lazımdır. Buna qrup göstəricilərinin xarakteristikası aid edilir.

Təbii ehtiyatlar – orta ölçülü təbii ehtiyatların növləri ilə təmin olunması;
Əmək – əmək ehtiyatları və onların təhsil səviyyəsi;
İstehsal – əhalinin hansısa ərazidə təsərrüfat fəaliyyəti və istehsal;
İnnovasiya – elmi-texniki tərəqqi və onun istehsala tətbiqi səviyyəsi;
İnstitutsional – bazar iqtisadiyyatında aparıcı institutların səviyyəsi;
İnfrastruktur – iqtisadi-coğrafi vəziyyət, onun infrastruktura ilə təmin olunması;

Maliyyə – bazasının və verginin səviyyəsi, müəssisənin ərazidə gəliri;

İstehlak – əhalinin ərazidə alıcılıq qabiliyyəti.

Yığılmış kapital qoyuluşunun əsas çəkisi və xarici investisiyalar o vaxt azalmağa başlayır ki, ərazinin investisiya potensialı azalır. Buna görə xarici investisiyalar, riskin səviyyəsi nəzərə alınmaqla qoyulur. Bizim respublikada isə bəzən bunu nəzərə almadan investisiya potensialını qaldırmaq məqsədi ilə müqavilələr bağlanılır.

İqtisadiyyatda təkrar istehsalı təmin etmək üçün, böhranı aradan qaldırmaq üçün, məhsulun rəqabət qabiliyyətini təmin etmək və köhnəlmiş əsas fondların aradan çıxarılması üçün tələb olunur ki, investisiya fəallığı artırılsın. Mütəxəssislərin hesablamalarına əsasən, iqtisadi inkişaf üçün yəni, ildə 5% həcmində, yiğim norması

Əvvəlki ilə nisbətən təxminən 15% daxili ictimai məhsul artmalıdır. Daxili mikroiqtisadi sabitliyin yaradılması (büdcə çatışmamazlığının azaldılması, faiz dərəcələrinin və inflyasiyanın səviyyəsi) vacibdir, lakin investisiyanın fəallaşdırılması və onun artırılması üçün azdır. Onun üçün lazımdır: 1) istehsalın likvidliyinin qaldırılması; 2) onun maliyyəsinin sağlamlaşdırılması; 3) xarici borc faizlərini azaltmaq və qorxusuz səviyyəyə gətirib çıxarmaq; 4) investisiyaların gəlirini artırmaq və o səviyyəyə qaldırmaq ki, maliyyə bazarında riski azaldaraq əməliyyatlar aparmaq olsun, dövlət borclarını nəzərə almaqla; 5) kritik vəziyyətdə olan müəssisələrin dəqiq göləcək səmərəli inkişafı ümumilikdə iqtisadiyyatın inkişafı deməkdir; 6) iqtisadiyyatın çox xərc aparan istehsal hissəsini azaltmaqla, real gəlir gətirən sektoru artırmaqla, müəssisələrə sanksiyalar tətbiq etməklə, fiziki cəhətdən köhnəlmış əsas fondları çıxarmaqla, tələb olunan əsas fondları almaqla göləcək bazarı yaratmaq olar.

Dövlətin iqtisadi siyasəti və səmərəli strategiyası, investisiyaların cəlb olunması üçün mühitin yaradılması, iqtisadi inkişafa güclü təkan verə bilər. Burada əsas istiqamətlərdən biri daxili tələbatı yerli məhsullarla ödəmək qabiliyyəti, alıcılıq qabiliyyətinin tənzimlənməsidir ki, bu da qeyri - inflyasiya metodlarına söykənir. Burada tələbatı daxili mallarla ödəmək, büdcə ilə alınan mallar da burada daxil olmaqla, proteksionist siyasəti əsasında dünya bazarına xammal və yarımfabrikat çıxarmaqla, özümüzün, qərb dövlətlərində layihələri investisiyalasdırmaq siyasetini artırmaqla, daxildə istehsal olunan malları satmaqla, onlara yüksək texnologiyalara malik olmaq üçün şərait yaratmaq lazımdır və burada lizinq əsasında işləmək daha məqsədə uyğundur. Yalnız rəqabət qabiliyyətli sahələrdə bu əsasda iqtisadi inkişafı bərpa etmək olar. Əlbəttə yaranmış sosial-iqtisadi problemləri həll etmədən bu mümkün deyil və burada real gəliri artırmaq, yığım potensialını artırmaq lazımdır ki, tələb olunan istehsali modernizasiya edərkən, dövlətin institutsional dəyişikliklərə köməyi bazar mexanizminin yaranması və investisiyaları əmanətlərə transformasiya etməsi bu əslərlə olmalıdır:

- a) dövlətin və bazar institutlarının qarşılıqlı münasibətlərinin fəallaşdırılması, real resursların real aktivlərə transformasiyası;
- b) qeyri – dövlət pensiya təminatının və sigorta sisteminin inkişafı;

v) əmanətin və xüsusi investisiya strukturlarının müəssisələr və xalq üçün, eyni zamanda investisiya istiqamətlərini artırmaqla bank fəaliyyəti;

q) səmərəli layihələrə dövlət təminatı.

Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirmək üçün investisiya strategiyasına və siyasetinə daha çox fikir verilməlidir. Bu respublika miqyasında və ya regionlar miqyasda həll edilməlidir. İstənilən strategiyanın və ya siyasetin ən əsas amilləri və köməkçi amillərinin məqsədə çatmaq yolları müəyyənləşdirilməlidir. Bunun üçün təşkilati strukturun qurulması çox vacibdir.

Büdcənin inkişafı dövlətin investisiya layihələrinə əsaslanan siyasetin əsasını təşkil etməklə yanaşı investisiyaların səmərəliliyinin qaldırılmasına kömək edir. Dövlətdə investisiyalar bütçədən keçərək onun inkişafına xidmət edir:

- Həyata keçirilən investisiya layihələrinin iqtisadi səmərəliliyinin yüksəkliyi;
- Maliyyələşdirmənin yalnız işgüzarlıq xarakteri;
- Dövlət riskinin difersifikasiyası şəxsi kapitalla;
- Müsabiqə əsası;
- Tezlik;
- Qaytarılması;
- İvestisiyalasdırma ehtiyacına xərclərin ödənişli ayrılması.

Hər bir bölgənin konkret spesifik xüsusiyyətini nəzərə alaraq, respublika üzrə investisiya proqramlarını nəzərə alaraq, öz investisiya proqramını formalaşdıraraq kapitalın o əraziyə axması üçün çalışmaq lazımdır. Belə kapitalın axını ictimai dəyərə çevrilir və bu halda yeni iş yerlərinin açılması prosesi baş verir, əraziyə investisiyaların cəlb edilməsi marağı artır, sosial proqramların həyata keçirilməsi üçün şərait yaranır. Lakin bu da müəyyən balanslaşdırılmış səviyyədə olmalıdır, çünki ekoloji problemlər və başqa xoşa gəlməz hadisələr baş verə bilər. Kapital qoyuluşunun mobilliyi əsasən istehsal-marketinq fəaliyyətindən və risklilik səviyyəsindən, kriminal vəziyyətdən, ərazinin idarəetmə infrastrukturundan asılıdır.

Bu sahə ilə məşğul olan alimlərin fikrincə, ərazi və investor arasında qarşılıqlı əlaqə aşağıdakılara əsaslanmalıdır:

- maliyyə və qiymətli kağızlar bazarında yaranmış vəziyyət;

– investoru ərazidə maraqlandıran sahədə, kapital qoyuluşunda yaranmış rentabellik;

- investisiya fəaliyyəti ilə bağlı ərazidə riskin səviyyəsi;
- ərazidə investisiyanın fəaliyyətinin əhəmiyyəti.

Bu halda tərəflərin hər ikisi riskə münasibət bildirməklə, ərazidə investisiya fəaliyyətini qiymətləndirirlər. O risk ki, istehsal-marketinq zənciri ilə bağlıdır, onu investor özü qiymətləndirir.

İnvestisiya mədəniyyəti də əsas məsələ kimi diqqət cəlb edir və bu əsasən strategiyani və investisiya sənədlərini hazırlayanda ortaya çıxır. İnvestisiyalar beynəlxalq tələblərə cavab verərək, ətraf mühitin qorunmasını və iqtisadiyyatın artan inkişafını, cəmiyyətin ümumi inkişafını təmin etməlidir. Problemin həllində investisiya mədəniyyətinin böyük əhəmiyyəti vardır və bu idarəetmə mədəniyyətini prinsipcə yeni pilləyə qaldırmaqdır, hansı ki, iqtisadi inkişafi bu faktorlarsız əldə etmək çox çətindir.

Bu mərhələnin əsas istiqaməti, idarəetmənin strategiyası, onun bazar yönümlülüyü və alıcılıq tələbinə yönəlməsidir. Bu prosesin əsas mərhələlərindən biri də, işçi heyətinin mədəniyyət səviyyəsidir, onların yaradıcılıq fəaliyyətinin stimullaşdırılmasıdır, müstəqillikdir, təşəbbüskarlıqdır və icra intizamıdır.

1.2. Biznesin inkişafında investisiya layihələrinə sistemli yanaşma

Strateji inkişaf kursunun reallaşdırılması, sosial - iqtisadi, siyasi və mikromaliyyə sabitliyinin təmin olunması, inflyasiya sürətinin minimuma endirilməsi, radikal islahatların aparılması, bütün maliyyə mənbələri hesabına investisiya qoyuluşunun artırılması, müxtəlif mülkiyyət və təsərrüfatçılıq formalarına bərabər imkanlar yaradılması, sərbəst rəqabətə meydan açılması, işçilərin iqtisadi fəallığının yüksəldilməsi və s. tənəzzülün qarşısını almağa, ÜDM istehsalını artırmağa şərait yaratır.

İqtisadiyyatın real bölməsində idarəetmə və təşkilati strukturun təkmilləşdirilməsi, maddi istehsalın texnoloji quruluşunun müasir ETT əsasında yenidən qurulması, istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi, daxili və xarici bazarda milli məhsulların rəqabət aparma qabiliyyətinin artırılmasını təmin edən tədbirlər görülməlidir. Əgər əvvəllər aparılan islahatların başlıca istiqaməti mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmadan müəssisələrin fəaliyyəti üçün əlverişli iqtisadi və hüquqi mühit yaratmaqdan ibarət idisə, hazırda müəssisələrdə daxili dəyişikliklərin stimullaşdırılmasına yönəldilən tədbirlərin gücləndirilməsi zərurətə çevrilmişdir.

Özəlləşdirilən və səhmləşdirilən müəssisələrin təsərrüfat fəaliyyətinə dövlət müdaxiləsini məhdudlaşdırmaq, özləri fəal yenidənqurma aparan müəssisələrin təsərrüfat fəaliyyəti üçün əlverişli iqtisadi və təşkilati şərait yaratmaq, mülkiyyətçilərin hüququnun müdafiəsi, onların investisiya cəlb etmələrini qanunvericilikdə müəyyən edilmiş qaydalarla himayədarlıq siyaseti yeridilməlidir.

Müəssisələrdə kapital yığımını stimullaşdırmaq üçün, həm də rəqabət qabiliyyətli məhsullar istehsal edən, ixracat yönümlü müəssisə və istehsal sahələrinin fəallaşdırılması üçün sistem xarakterli tədbirlər görməklə yanaşı, ödəmə qabiliyyətini itirmiş müəssisələrin qanunvericilikdə müəyyən edilmiş qaydalarla ləğvi sürətləndirilməlidir. Struktur islahaşlarının aparılması, bazar iqtisadiyyatı institutlarının formallaşması və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, müəssisələrin yenidənqurulmasının sürətləndirilməsi, dövlət mülkiyyətinin idarə olunmasının təkmilləşdirilməsi, maliyyə bazarının, qiymətli kağızlar bazarının və bank sektorunun inkişafı, antiinhisar siyasetinin fəallaşması, rəqabətin stimullaşdırılması, özəl sektorun inkişafına himayədarlıq siyasetinin fəallaşdırılması, iqtisadi cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi üçün sistem xarakterli tədbirlər görülməlidir. Amerika ədəbiyyatlarında layihənin idarə olunması çox vaxt müəssisələrin qabaqcadan təyin olunmuş strategiyası əsasında müəyyən edilir. Bəzi ingilis müəllifləri ayrı-ayrı müəssisələrin məqsədə uyğun olan tələblərini layihə adlandırırlar.

Alman tədqiqatçıları belə təyin olunmuş normativlərdən istifadə edirlər. Layihə müəssisəsinin təkrar olunmaz məqsədlərinə çatmaq, yerinə yetirilmə vaxtını, maliyyə mənbələrinin təşkilini əks etdirir.

Dünya bankının metodikasına arxalanaraq, belə təyin etmək olar ki, layihə pulun bank yolu ilə kompleks şəklində qoyulması, vaxtdan düzgün istifadəsi və büdcədə qoyulmuş məqsədə çatılmasıdır.

Bizim izahımızda layihə, maliyyə investisiyasının daxil olması və nəqd pulun fəaliyyət növləridir:

- * Məqsədlərin müəyyən edilməsi;
- * Maliyyə və vaxt ehtiyatlarına, onların bütün ömrünə zəmanətin məhdudlaşdırılması;

* Şərtlərin yerinə yetirilməsinə daxili amillərin təsiri (siyasi, hüquqi, iqtisadi və s.);

* Bir-biri ilə müxtəlif əlaqələrin qurulması və onun nəticəsi.

Yeni axtarışların məqsədini nəzərə alaraq, qeyd edək ki, yuxarıda tərtib olunmuş şərtlə strateji məqsəd işə uyğun gəlir, ona görə də bu izahlı layihəyə üstünlük verilir.

Sonuncu təyin edilmiş anlayışın əsas olduğunu qeyd edərək, əvvəlcə tərtib olunmuş bu layihənin məqsədini ciddi olaraq bütün mərhələlərdə yoxlamalıyıq. Onun dəyişməsi, bu layihədən imtina etmək və yenisi ilə işləmək deməkdir.

Şərq tədqiqatçıları bu səbəbləri təhlil etdikdə, belə qənaətə gəlmişlər ki, layihənin məhv olunması onun ilkin məqsədinin dəyişilməsidir. İkinci anlayış onun maliyyə məhdudluğunu və müvəqqəti ehtiyatların bütçəsinin layihəsinə təsir göstərən “məqsədlər açar”ı olur. Layihənin - işçiləri üçün əsas layihə müddəti intervalına baxmaq vaxtin məhdudluğunu, onun həyat dövriyyəsinin uzanmasıdır. Bu cür yanaşma layihə əmlakına xidmət vaxtını daha da artırmaq deməkdir.

Investisiya layihə məhsullar üçün bazarda nəzərdə tutulan vaxtı, kreditin qaytarılması vaxtı ilə və s. yanaşmaya əsasən təyin etmək lazımdır. Kibernetika nöqteyi-nəzərindən baxarkən bu zaman ona “qara qutu” anlayışı tətbiq olunur. Giriş axınları və orta səviyyəli əlaqələr yoxlanılır. Layihənin girişində cürbəcür ehtiyatlar (material, əmək, kapital, informasiya) ekvivalentinin qiyməti məxaric adlanır.

Öz növbəsində çıxış elementinin axını layihə məhsullarına xidmət göstərir. Eyni zamanda pulun ölçüsü, forması, gəlir mənbəyi və gəlirin vaxtı göstərilməklə icra olunmalıdır.

Investisiya layihəsinin ardıcılığını qeyd edərək, bir-biri ilə əlaqəli proseslərin qoyuluşu və onların nəticəsi riyazi model olur.

“Investisiya layihəsinin seçilməsi və maliyyələşməsinin metodiki məsləhəti” işçi qrupu tərəfindən təyin olunur. Bu layihənin həyata keçməsi qarşıya qoyulan fəaliyyətin məqsədidir. Yuxarıda göstərildiyi kimi praktiki fəaliyyət, layihənin təhlili ekspertizası bir daha bildirir ki, layihə təhlil olunmalıdır. Investisiya layihənin

fəaliyyətində əsas rol oynayır və onun qiymətli olması ancaq onun metodologiyasından yox, eyni zamanda beynəlxalq təcrübələrin birləşməsindən, investisiya layihəsinin səmərəliliyindən asılıdır.

Layihələrin investisiya ekspertinin təhlilində idarəedən aşağıdakı metodiki göstəricilərdən istifadə edir:

- * Alternativlik prinsipindən istifadə etmək;
- * Məhsul axınının modernləşdirilməsi və bütün ehtiyatların pula satılmasının mümkün olması;
- * Layihənin yenidən işlənməsi və bölmələrin ayrı-ayrılıqda ekspertizası (texniki, kommersiya, ekologiya, sosial, maliyyə, iqtisadiyyat);
- * Dünya praktikasında istifadə olunan bütün normalar və başqa gəlir və xərc şərtlərinin uçotu;
- * Təyin edilməsində qeyri müəyyənliyin və risklərin uçotu, layihənin icra olunması dövründə.

Göstərilən prinsiplərin ən mühüm anlayışını qısa təhlil edək. Alternativ anlayışın istifadə edilməsi bazar münasibətlərinə əsaslanır və həm də təbii ehtiyatların hər bir anı üçün məhdud olma anlayışı ilə, həm də rəqabət prinsipindən çıxış anlayışları ilə bağlıdır. Qəbul edilmiş hər bir qərarın qiyməti, bu qərara alternativ olan və qəbul edilməyən ən yaxşı mümkün qərarların qiyməti ilə ifadə olunur. Məsələn, iqtisadiyyatda məlum olan “yiğma və ya sərf etmək” alternativi, təbii ehtiyatların məhdud olması problemi ilə bağlılıq və müəyyən miqdarda pulun verilmiş investisiya layihəsinə qoyulması haqqında qərar qəbul edərkən biz onun başqa məqsədlərə istifadəsindən imtina edirik.

Metodik göstəricilərin ikinci müddəalarını ətraf mühitlə birləşdirək, daxil olan (gəlirlər) və çıxan (xərclər) axınların strukturu, təhlilin lazımlığı ilə bağlıdır. Bu anlayışın maddi-fiziki müxtəlifliyi və onların dəyərinin zaman və məkan ilə müqayisə edilməsi və tutuşdurulması üçün yeganə ölçü vahidini yerinə yetirir.

Prinsiplərdə də investisiya layihəsinin daxili strukturuna təsir edən və əvvəl sadalanmış istiqamətlərdə onun kompleks və çox sahəli ekspertizanın lazımlığını göstərən ətraf mühütlə qarşılıqlı əlaqəsi eks olunmalıdır. Belə tədqiqatlar layihənin

xarici və daxili üstünlüklerini aşkar edir və sonra haqqında danışılacaq təyin olunmuş çıxış forma və kriteriyalarının xüsusi hesablamaları ilə təsdiq olunur.

Axırıcı, metodik göstəricilər prinsipi, xarici aləmin dəyişmə şərtlərini və bu dəyişmənin, layihənin daxili strukturuna və səmərəliliyinə təsirinin hesaba alınmasının lazımlığını qeyd edən layihə risklərinin tədqiqat təhlilindən yaranıb.

İqtisadi fəaliyyətin reallığı, layihələri növlərinə görə təsnifatlara bölür. Baxılan təsnifatlardan birincisi, iki layihənin müqayisəsi ilə bağlıdır və təsnifat əlaməti olaraq gəlir və xərclərin nisbəti baxımından layihə səmərəliliyinin sadəcə və dürüst istifadə edilməsi götürülür.

İki layihədən birini qəbul edərkən, o birisinin rentabelliyi sıfıra qədər azalırsa və ya əksinə, onda bunlar bir-birini inkar edən adlanır. Həmin layihələrin başqa, adı alternativi ondan ibarətdir ki, bu iki layihə eyni məqsədlər üçün təyin ediliblər və onları eyni vaxtda qəbul edib faydalı tətbiq etmək qeyri mümkündür. İki layihə o vaxt xətalı olar ki, layihələrdən hər hansı birini qəbul etmədən, hər iki layihənin ayrı-ayrılıqlı rentabelliyi sıfıra bərabər olsun. Həm də, şərtli əlaqə həmişə simmetrik olur. Əgər bir layihənin qəbul və ya rədd edilməsi, o birinin rentabiliyinə təsir etmirsə, onda bunlar asılı olmayan layihələr adlanır. Əgər bir layihəni qəbul edərkən o birinin rentabiliyi azalarsa (lakin tam yoxa çıxmır), onda bunlar əvəzedici layihələr adlanır. Bu nisbət simmetrik olduğu kimi, olmaya da bilər. Gəlir və xərclər isə hər iki tərəfə dəyişə bilər. Əgər bir layihənin qəbulu o biri layihənin rentabelliyini artırarsa, belə layihələr simmetrik layihələr hesab olunurlar. Bu nisbət simmetrik olduğu kimi, olmaya da bilər. Bundan başqa həm xərclərdə, həm də qazançda rentabelliyin artması mümkündür.

Növbəti layihənin təsnifatı (qeyri investisiya layihəsi də ola bilər), layihələrin sintezinin rahatlığı, həmçinin layihələrin idarəetmə sisteminin yaradılması məqsədi ilə V.İ. Voropayevanın “Rusiyada layihələrin idarə edilməsi” işində ümumi tətbiqi göstərilmişdir.(səhfə-131) Bu təsnifata uyğun olan layihələr, birincisi fəaliyyət sahəsində uyğun tiplərinə görə bölünürlər: texniki, təşkilatı, iqtisadi, sosial, qarşıq.

İkincisi siniflərə görə: tərkibi, layihənin strukturu, onun tədqiqat sahəsinə bölünürlər. Onların əsasında monolayihə, mezolayihə olur. Monolayihə dedikdə,

müxtəlif tipli, növlü və miqyaslı ayrıca layihələr başa düşülür. Multilayihə bir sıra monolayihədən ibarət olan və çoxlayihəli rəhbərlik tələb edən kompleks layihədir. Mezolayihənin tərkibinə bölgə, sahə və digər qurumların məqsədli inkişaf proqramları olan bir sıra mono və multilayihə daxildir.

Üçüncü əlamət, layihələrin miqyaslarına görə ayrılması ilə bağlıdır (layihənin ölçüsü, iştirak edənlərin sayı və ətraf aləmə təsir göstərməsinə görə). Miqyasa əsasən layihələr şərti olaraq xırda, orta, iri və çox iri layihələrə bölünürler. Layihələrin miqyaslarına daha konkret formada qayıtmaq lazımdır.

Layihələr həm də dövlətlərarası, beynəlxalq, milli, bölgələrarası və bölgədaxili, sahələrarası və sahədaxili, korporativ, təşkilati, bir müəssisə layihələri kimi də fərqləndirilirlər. Həyata keçirilmə müddətinə görə layihələr qısa müddətli (3 ilə qədər), orta müddətli (3 ildən 5 ilə kimi) və uzunmüddətli (5 ildən yuxarı) olurlar. Mürəkkəbliyinə görə layihələr sadə, çətin və ya çox çətin olurlar. Layihənin tətbiq sahəsi, onu investisiya, innovasiya, elmi-tədqiqat, tədris-təhsil və qarışq növlərə ayırmaya imkan verir. İvestisiya qoyulmasını tələb edən və əsas məqsədi əsas formaların yaradılması və ya innovasiyası olan layihələr, adətən investisiya layihələri kimi başa düşülür.

V.V.Şeremetin ümumi rəhbərliyi ilə hazırlanmış mütəxəssis və müəllimlər üçün olan “İvestisiyaları idarəetmə” sorğu kitabında, (səhifə-142) layihənin ölçülərinin, həyata keçmə müddəti, keyfiyyəti, ehtiyatların məhdudluğu, yeri və həyata keçmə şərtləri əsasında xüsusi layihələr qrupu təsnifləşdirilir, yuxarıda sadalanan amillərdən biri həllədici rol oynayır və özünə xüsusi diqqət tələb edir, bu vaxt qalan amillərin təsiri nəzarətin standart üsulu və riskləri idarəetmənin köməyi ilə neytrallaşdırılır. Bu təsnifata uyğun olaraq layihələr:


- a) kiçik, cəlbedilən ehtiyatların həcminin məhdud, miqyasının kiçik meyl və sadəliyinə görə;
- b) müqavilələr, müxtəlif səviyyəli məqsədyönlü proqramlar kimi təsəvvür edilən (beynəlxalq, dövlət, milli, bölgə üzrə, sahələrarası, sahədaxili və qarışq), ümumi məqsədlə birləşmiş, ehtiyatlara ayrılmış və onların yerinə yetirilməsi üçün vaxt təyin edilmiş, tərkibində çoxlu qarşılıqlı əlaqəsi olan layihələrə;



- v) qısamüddətli layihələrə;
- q) qüsursuz layihələrə (yüksek keyfiyyətli);
- d) monolayihələrə və onlara alternativ olan – multilayihələrə (layihə – sifarişçinin niyyəti, qarşılıqlı əlaqəsi olan bir neçə layihəyə aid olduqda) bölünürlər.

Təklif etdiyimiz təsnifat layihələrin tətbiq edilmə əlamətinə görə iki qrupa bölünməsi ilə bağlıdır: birincisi, layihə artıq fəaliyyətdə olan obyektə qosulur və bu halda yeni layihəni işləyən müəssisənin cari fəaliyyətinə, həm də belə fəaliyyətin layihəyə təsirinə aid olan aspektlərə baxmaq lazımlı gəlir. Bəzən belə halı “müəssisə - layihə” adlandırırlar. Əgər layihə “boş yerdə” və ya “göy ot” üstündə həyata keçirilirsə, layihə ”müəssisə yaradan” olur və bu hal birincidən fərqli olaraq ”müəssisə layihəsi” adlanır. Layihənin eyniləşdirilməsi və fəaliyyətdə olan, hesablanması və səmərəliliyinin qiymətləndirilməsi həmişə layihəsiz və ya layihə ilə şəraitin nəzərdən keçirilməsi ilə bağlıdır, bu isə yalnız gəlir və xərclərin əlavə - artım adlanan qiymətlərinin, layihəsiz uyğun qiymətlərlə müşahidəsi, tutuşdurulmasının köməyi ilə aparılır.

Şəraitin layihə ilə və layihəsiz baxılması zamanı mühümlülük qrafikinin təsviri

Pul vahidləri





Yuxarıda verilən qrafik təsvirlərdə göstərilmiş layihələrin fəaliyyətində olan istehsala tətbiqinin bir neçə nümunəsinə baxaq. Tətbiq olunan layihənin fəaliyyət vaxtına uyğun, fəaliyyət göstərən müəssisənin, təhlili nəticəsində seçilmiş və müəyyənləşdirilən göstricilərin (məsələn, ümumi gəlir) pul vahidləri ilə əks olunan qiymətlərə ayrılmışdır. Müəssisənin “layihəsiz” inkişaf hali qalın xətlə təsvir olunmuşdur, bu zaman aşağıda əks olunan iş müxtəlif A, B, və V halları ola bilər:

- * İstehsalatın artımı (A hali, Ab xətti);
- * İstehsalın düşməsi (B hali, Bb xətti);
- * İstehsalın sabitləşməsi (V hali, Vb xətti).

Layihənin tətbiqi istehsalın artımına gətirib çıxarmalıdır, lakin layihənin səmərəliliyi müxtəlif ola bilər: 1) istehsalın artımını (A həl, As1 xətti; B həl, Bs1 xətti; V həl, Vs1 xəti)); 2) istehsalın sabitləşməsini (V həl, Vs2 xətti); 3) istehsalın aşağı düşməsinin azalmasını (V həl, Vs3 xətti) əks etdirə bilər.

Bütün bu yazılmış variantlarda təmiz əlavə xeyri (artımlı) təmin etmiş layihənin özünün səmərəliliyi haqqında fikir söyləmək olar. Vs3 xətti ilə təsvir olunmuş Vhalı bütövlükdə müəssisənin səmərəliliyinin artımına səbəb olmalıdır. Layihə “boş yerdə” həyata keçirilsə, yəni müəssisə yaradan olursa, yalnız onun özünün təmiz gəlirləri haqqında danışmaq olar, belə ki, «layihəsiz şəraitdə» istehsal sadəcə olmazdı. Aşağıda göstərəcəyimiz izahlara baxmadan müəyyən zaman dövründə mühasibat hesabat istiqamətinin təqdimat formalarının xüsusiyyəti ilə bağlı daha bir layihə ilə, layihə olmadan hesablama-texniki zəruriyyəti nəzərə alınmalı olduğunu qeyd etmək lazımdır.

Xərc və mənfəət təhlilinin qısa struktur izahında dayanaq. Xərclərə fiziki komponentlərin xərcləri, kapital, informasiya xərcləri, əmək, torpaq və s. aiddir. Ümumiyyətlə, layihənin xərclərini qiymətləndirərkən nəzərdə tutmaq lazımdır ki, investisiya qoyuluşu müddətində ölkənin daxilində və dünya qiymətlərində nisbi dəyişkənliklər haqqında yüksək və dəqiq məlumat olmayıacaq. Lakin layihənin qiymətləndirilməsində belə mülahizələri nəzərə almaq və qiymətlərin tam sabitliyi əsasında qərar qəbul etsək əlbəttə ki, real olmaz. Layihənin düzgün planlaşdırılması tələb edir ki, xərclərin ümumi miqdarını artırın fiziki şəraitin və qiymətlərin mümkün mənfi dəyişmələrin ehtiyatlından istifadə olunsun, bu isə öz növbəsində ümumi xərclərdə nəzərə alınısın. Buna görə də gözlənilməmiş şəraitə aid xərclər layihənin xərclərinin hesablanmasına onların standart tərkib hissəsi kimi daxil edilir. Fiziki qiymətlərə dair ayırmalar və gözlənilməz qiymət şəraitini əhatə edən vəsaitlər gözlənilməz vəziyyətə aid ehtiyatları təşkil edir. Axırıcılar, öz növbəsində iki kateqoriyaya bölünlürələr: 1) qiymətlərin nisbi dəyişmələri üçün; 2) məlumatın ümumi səviyyəsi üçün. Layihə riskinin tədqiqində nəzərə alınması zəruri sayılan mühit amillərdən olan məlumat fenomeninin öyrənilməsi bizim işimizdə davam edəcək.

Vergilər və borcların ödənilməsi maliyyə xərclərinin əsasını təşkil edir. Keçmiş dövrlərin xərcləri, sözün əsl mənasında, layihə üçün xərc sayılmırlar. Bu təklif edilən yeni investisiyaların əsaslandığı, əvvəllər yerinə yetirilmiş xərclərdir. Onlar nə qədər əsassız olsa da, bu cür xərclərdən qaçmaq mümkün deyil. İnvestisiyalar təhlil edilərkən yalnız gələcək xərclərin verəcəyi xeyirlərə baxılır. Qeyd edək ki, xərcləri hesablamaq və qiymətləndirmək nəticəni hesablamadan asandır. Nəhayət, materiala çəvrilmiş xeyirlər ya məhsulun qiymətinin artmasından, ya da xərclərin azalmasından yaranır. Buna görə də, gəlirin müsbət istiqamətdə dəyişməsi istehsalın həcminin artmasına, satış vaxtının, yerinin və formasının dəyişməsinə, maya də-yərinin aşağı düşməsinə, itkilərin azalmasına, istehsal xərclərinin azalmasına, təkrar xeyirlərə gətirib çıxara bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, layihəni həzırlayanın təbii arzusu olan gəliri artırmaq, onunla yanaşı bir sıra amillərin (məsələn, bazar qiyməti və istehsal olunan məhsula tələb və ya xidmətə çəkilən xərclər) qarşılıqlı asılılığı, korrelyasiyası onların uyğun dəyişkənliliyinə gətirib çıxarıv və buna görə də qəbul edilən qərarın riskinin təhlili və əsaslandırma hesabları ilə bağlı olur.

1.3. Biznesin inkişafında investisiya layihələrinin rolunun təhlili

Àìàðäûññûìûç àðàøäûðìàäää investisiya ëàéèùýsi èëý õàðèæè ìöùèòèí áèð-áèðè èëý áàüüëûëûññûí âàæèääëèéè íýçýðèééýñè àððôûä äýôýëýðëý áóðüóëàññûðäûð, ëàéèí ìöùèòèí áöðþâëöëëý òýéèí åäëëïýäëèéè òýqäëðäý ùýìèí òýéèíñèçëèyin öçý ÷ûõìàñû ëàéèùý ðèññëýðèíëí ýñàñ ìýíáýéè ïëóð. Áóíóíëä áèðëèëäý ùýäëýðëí àéäûí ìëìàäûñû ðýäáèðäý ëàéèùý ýüæëö âý ñòàáëë ïëìóð: ëàéèùý áèð íå÷ý ñòðóêòóðó èëý ûíóí ùýéàða êå÷ìýñè çàìàíû õàðèæè ìöùèò âý ýåðèéý èñòëäìýðèíäý “ìèäðàññëä” åäý áèëýð. Áåëý äèíàìëëäà ëàéèùýíëí âý ëàéèùý ðèññëýðèíëí àðàøäûðûëìàññûää òíóìè təhlildən êå÷èðëëìýñèíëí áàæèä âý çýðóðëëëëíë ýöæëýíäëðèð. Èøëýíëëýí làéèùýíëí òíóìè təhlili áíëàéûðûññûí èíðåññëä ìàùèééýðèíë âý ÷îõëóüóíó áóðüóëàññä çýðóðëäëð. Áèð səbəbdən ëàéèùýíëí áåëý àðàøäûðñññû, ëàéèùý öçýðèíäý èøëýíëëýñè, ùåññàáëàññä ìåðññëèññûññûí ñå÷ëëýñè, ëàçñiè məlumatın éûññëñá èøëýññè âý ñ. çàìàíû áàæèääëð, äëýýð ðýðýðäýí èñý àððôûä öçýðèíäý èøëýíëëìø âý ùåññàáëàññûø ëàéèùýíëí éîõëàññûëìàññû çàìàíû ûíóí áêññåðòëçàññû ùýìèí áàéëäääà ùýððöýðýðëë àðàøäûðññä ðýëýá åäëð. Ùýð ûàëëäà ëàéèùýíëí təhlili çàìàíû õàðèæè ìöùèòèíë və ëàéèùýíë özünü ýöðàôlı þéðýññýê áàæèääëð.

Öàðèæè ìöùèòè øÿðòè ïëàðàã ìåqî âÿ ìåçî-ñèñòåì çíàëàðûíà àéûðàã âÿ åëýæÿ âÿ
èàéèùÿíèí ñÿðùÿdäè àíèàéûøûíû íÿçÿðäÿí êå÷èðÿê. Ìåqî-çíàíû æÿìèééÿò, èãðèñàäèééàò,
ñèéàñÿò, åëì, ðåñïèéà êèìè åëíàæ ñèñòåìëÿð ðÿøêèë åäèð, ùàíñûëàðûíûí êè, ðåàë ýþðöíöþö
ÿìÿê, ñÿðìàé, ðíðìàã èñëàùàðû, èàéèùÿëÿðèí èþëÿñÿ âÿ ùÿéàòà êå÷ìÿñè, qanunvericilik
ñàùÿñè, ìöùÿíæñ áèéÿëÿðè âÿ ñ. êèìè èñòèäìÿðëÿð öçðÿ ýÿëë ÿÿëëð. Ìåçî-çíàéà
mälumat âÿ ehtiyatların ìåqî-çíàäàí ëaéèùÿëÿ éàéûìèàíàí ñèñòåìëÿð äàòèëæð. Áåëÿ ñèñ-
òåìëÿð áèçíåñ ñàùÿñè, ñàðûø ñàùÿñè åëýæÿ âÿ altñèñòåìëÿð-ìàëèééÿ, àëûñà âÿ ðÿçùèç
åòìÿ, ðíðìàã èþëÿòìÿ, èñòåùñàëàò ùöääñè èàéèùÿíèí öçÿðèíäÿ èþëÿñÿ âÿ ùÿéàòà êå÷èðÿ,
ðèéèíòè, ìöùÿíæñëè âÿ ñ. sèñðåìëÿð àèäææð. Ëàéèùÿíèí ñÿðùÿdäè ïíóí åëýæÿ âÿ ðàðèæè
ìöùiòí (ìÿñÿëÿí, ðåñïèéûè ïðîñåñ, èàéèùÿ ñÿíÿäëÿði, heyet ëàéèùÿ, èääðÿåòìÿ èàéèùÿ
ùÿëëè, ìàëèééÿëÿðæðÿ, âÿ ñ.) åéíè ýöæëö ðÿñèðè ïëáí åëåìåðëÿðëíè äàðëë åäèð. Áåëÿ
êè, ñÿðùÿä åëåìåðëÿðè ýåíèø ðöñóñèééÿðëÿ ìàëèéëæðëÿð, î äà þç íþâáÿñèíÿ äàðëëè âÿ

ðàðèæè ðèñêëýð íþãòåéè - íýçýðinäyí ûïëàðûí äàùà äà ýåíèø øÿêëäý àðàøäûðûëìàñûíû ðÿëýá åäéð.

×îõièëëýè öñóëöí ýñàñëàíäûëìàñûíûí ìýãñýäýóéüóíëóüöíäáí ññíðà èæéèùýíèí mæqsædi âý ðàðèæè ìöùèòäýí àëûñâí áùòèéàðëàðûí ùåñàáûñâ (î æöìëýäýí mælumat) ìàäæè æýùýðäýí èæéèùý ìýùñóëöíâ ýþðý ùýéàòà êå÷èðèlið. Áó ïðîñâñèí ùýéàòà êå÷ìýñè èæéèùý heyæti âý èäàðýåòìý ùýëëéíèí ìàëëééýëÿøäëðìý, èæéèùýíèí ìàäæè òýñýððöôàðûíûí èøëýäéë-ìýñèíèí êþìýè èëý êå÷èðèéèð, î äà þç íþâáýñëfâý ðèéèíð è âý èñðåùñâæ, ðåðññéíûè ïðîñâñ, èæéèùý àâàäàíëûû âý ñýíýäéýøäëðìý, áèíà âý òèéèíòèëýð, åëýæý âý ìöääâæëý âý áàøâà ùöääóæ ñýíýäéýð ýñàñûíâà êå÷èðèéèð.

Investisiya làéèùýsinin öiðiè øÿêëäý tæhlilinin êå÷èðèëíý öñóëö, ùàíñûíûí êè, ññðåìàðè ðåçèñ ðýñâèðè àøàüûäà ýþñðöýðèëíèø âý äýæäà éíðëàíûëìàñû ðýððèá åæëëìèøäéð, áåðèëìèø èæéèùý ôýàëëééýðèíèí ìýãñýäýóéüóíëóüöí ñöáóð áðòìýñèíý äàèð ýñàñëàñûøäûð. Ð. Ë. Ååëëíñèè, Å.Í.Ëiâşèñ, Å.Ð.Îðëíâà, Ñ.À.Ñüïeoëèí invâñðøëñèéà èæéèùýëýðèíèí ñýìý-ðýëëëëéèíèí âæéiyðëýíäéðèëíýñènø èñðøëíâä åäýðýê áèð äàùà ùåñàáëàìàæàðûí äöç-ýöíëöööí, ùåñàáëàìàíûí ìåðíäëéàñûíûí ýñàñëàñûíûí âý ÷ûðàðûø ìýëóìàðëàðûíûí áêñ-íåðòèçàñû àðàñûíâà ôýðqè áóðüöëàìàæà ýöíàùsûçlıq ïðåçóìñèéàñû* ýñàñûíâà ëëáí èæéèùý ýþñðöýðèæëëýðèíèí äýæäà âý ýñàñëaíäûðûëìûø áæéiyðè éíðëàíûëûð. Áåëýëèëëý, èæéèùýíè ðýíâëä åäýðýê ííó äýéèøìýê èððøëéàðè ðàðèæèíäý ëëáí áêñíåððëýðäýí ôýðqlè ëëáðàä èæéèùý áèéiyðçieýðè ùåñàá àïàðûá ííëàðûí äöçýöíëööíý ýþðý ìýñöëëééýð ààøûéûðëàð. Dâiyëè, ñíëàð èæéèùýíè äýéèøìýê yox, èæéèí ðýäæèì áðìymæ èïëàíûñâ ìàëëëæëðlør. Ýþñðöýðèëíèø ðýëëíàðëàðà áöðþâëöödý äýñðöýê áåðýðýê áèð äàùà áóðgöëàìàä ëàçûì ýÿëëð êè, áèçèì áýçèééýðäý èæéèùýíèí tàì tæhlili äåéèëæëäý, èíâåñðøëñèéà èæéèùýñèíèí èøëýðiý èæéèùýñèíäý (ííäà «âæéiyð» ðåðìèíè èøëýðiýê èàçûì ýýëýð), åëýæý âý èæéèùý âýçèééýðèíèí éíðëàñûíûí âý ùåñàáëàñìàíûí (éýíè áêñíåððèçà) ìýðùýëýñèíäý áöðþâëööeý ÷îð àññíåðòèè ìöàéëíýñè àéäûí ëëóð.

Tæhlilin ðåðíèëè-ðåðññéíûè àññíåðòè ìöýññèñý âý êþìýê÷è èñðåùñàæàðûí éåðëýø-äèðèëíýñèíèí þéðýílìýñè dæræcæsinin, èæéèùýíèí ùýéàòà êå÷èðèëíýñè, ðåðññéíûè ïðîñâñèí

ñå÷èìè, ïöùyíäèñ ðýäáèðëýðèí ùýéàòà êå÷èðèìýñè, èàéèùýíèí ùýéàòà êå÷ìýñèí ñéí ãéýä-
âýëè áý ìöýññèñýíèí ñõåìè, õýðæëýðèí áèéíýòëýíäèðèìýñè, áý ïïðìàíûí óéüóíëóúó,
ðýæùèçat ñóàëëàðû, ðåðíèêè ñòðóêòóð áý àâàäàíëûäëàðûí èñòèñìàðû èëý áàüëûäûð.

Təhlilin êññâðñèéà àññâêðè éàëíûç ìàðêåðèíä âý àëûñà ôÿàëèééýðèíè äàððëë åäýí
ëàéèùý àññâkðöýðèíè äèéìýðèýíæðèð. Ìàðêåðèíä təhlili ïíà ýþðý çýðóðèäèð êè, ïíóí
êþìýêëèéè èëý ëàéèùý ìÿùñóëóíóí àëûñàññúíûí ùàçûðëûñûíû ðý”éèí åòìýê ìòìèöí ëëöð,
åäýæý äý ùàññû ìèääàð âý äèéìýð öçðý ìòìèöí ìëáí ðýäàëýðè öçý ÷ûñàðûð. Mənfəöt
ôÿàëèééýðèíèí åêññâððèçàññû özü ëàéèùý áàçàðûíûí “ìàðêåðèíä” àðàøäûðìàëàðûíûí
àìàðûëìàññû èëý áàüëûñäûð.

Êàéèùý təhlilinin èíñòèòóñèíàë àñiåêòè, iöyññèñýíèí öÿàëééýòèíèí ãèéíýòè áý àðàøäûðìàñûíà ùýñð íëóíóá êè, î äà þç íþâáýñèíäý èàéèùýíèí ùýéàòà êå÷èðèëìýsində áý èñòèñìàðûíäà åëýæý äý òåõíèèê êþìýyø âý òyüñèëý əsaslanır. Èíâåñòèñèéà èàéèùýëýðèíèí nøyø qadir olduğu ðýæðöáý təhlili çàìàíû áêñiåðòèçàíûí áó êèìè áàæèá èñòèäàýòèíäý ðåç-ðåç èàéèùý təhlilinin ðýøêëë-ëääðý åòìýñè èëý iñäèôèêàñèéà íëóíóð, î äà, ðöñóñè èëý èàéèùýíèí áöòöí èøòèðàê÷üëàðû, ùöäóâè (íäæëð ùàëëàðää ôèçëêè) øýöñëýðèí, áåðèëìèø èàéèùý ýýëëðèíäý iñói ðýøêëë-ëääðýåòìý ñòðóêðóðó íþâðåéë-íýçýðäýí iàðää ýþñðöýðìýëëý ðýñâëð íëóíóð.

Ñîñèàë àñïåêðöýð invüstisiya ëàéèùýsinin ãàðøûëüäëü ðýñèð əsasında təhliln ñóäë-
ëäðûíü âý 1 ñîñèàë ïöùèðè èøûääëàíâûðûð êè, ùàíñûíà ýþðý âý ùàíñûíüí äàðëëëíäý ùýìëí
ëàéèùý üçün òýøýááöñ göstərilir. Áó íþâòåéè-íýçýðäýí ñîñèàë ìýäýíèéýò âý äåìñ-
ðàðèéàúí ìöìâñèáéèéè, éåðëë ìýäýíèéýò øýððöýði ö÷öí ëàéèùyləriíèí çèäæéýðñèçèéèíè
åëýæý âý ñíóí ñîñèàë òýøêèëë âý ñòðàòåýèéàsiú íýçýðäýí êå÷èðiýñè ö÷öí çýðóðèäëð.

Âêîêîúè àñiâêðöëý ëàéèùýíéí âàðøûëûäëû òýñèðè, təhlilini âý ûíó ýùàðöÿ åäýí òýáèè
ïöùèðè äàðöëë åäëëð. Ùýì áöðþâ, ùýì äý êè, ïýùäóäëàðäûðüëìûø ãèéìýð àïàðûëà áèëýð.
Təhlilin ìàëëééý àñiâêðöëýðè ëàéèùýíéí ìèëðî ñýâèééýäý þéðýñýñè èëý áàüëûäûð êè, î àà
þç íþâáýñèíäý éàëíûç ëàéèùýíéí þçöíö éîð, åëýæý äý ûíó ùýéàðà êå÷ëðýí ìöýññèñý èëý
(òýøêëàð, ôëðìà âý ñ.) áàüëûäûð. Áó åêñiâðòèçàíûí áöðöí âàðøûääí ýýëýí àääûìëàðûíûí
düzgünlüyüñü î äà áöðöí ëàéèùý åëâìâðöëýðèí äýéýð ãèyìýð qoyanların ðåðièéè-ðåðiñ-
ëîúè, èíñðèðóñèñâë, ñîñèàë âý åêîêîúè ìöíàñèáëëéèí èëðëýð äëëðè

éè ííóí äa ñèðëè êððèòåðèéàëàðûíûí êþìýéè èëý ëàéèùýíè ùýéàòà êå÷èðýí, ííóí èððòiðàê÷ûëàðûíûí ìàëèééý íýðèæýëýðè, ìöùàñèáàò ùåñàáàðûíûí ýñàñ ôîðìàñû øýêëéíäý ìàëèééý öýàëèééýòëíèí ñòàíäàðòëàð, ìöyññëñýëýðèí ìàëèééý ìóðòàðèééýòë äýðýæýñèndø təhlil íëóíóð.

Èäðèñàäè təhlil ëàéèùýíèí ãàðøûëûäëû təñèðèíèí þéðýíèëíýñè âý ðàì áöðþâëöéäý èäðèësàäèééàðèà áàüüëû ëàéèùýíèí ìàêðî ñýâèééýñèíäý àðàøäûðıllıñû äåìýëäèð. Áóíà ýþðý ðöññöñè èëý ëàéèùýíèí ìëëëè âý áåéíýëðàëä åùðèéàðëàðûíûí ìýùäöäéàðäûðıà âý ðýaaáøtëèè øýðàèòëíäý, æýëååòìý âý èðëëýòìýëý ýäàëýðëë ãëéíýòë ååðèëèð.

Èíåñòèñèéà ãýðàðëàðû, àäýðòýí ìöyññëñýëýðèí (ôèðìàëàðûí) èíèèøàðûíûí ñòðàðåúè ïëàíëàðû èëý üst-üstə düşür. Íàëëð ûàëëàðää qərarın ãýáóëö ö÷öí ÷àðûøìàéàí âýñàèðèí, ðàììàë âý åùðèéàðûí õåéëè ùèññýñèíèí cəlb olunmasını òýëýá åäëð. Íàëèééý vəsaitlərinin äàðëë edilməsi ûàããûíää ãýðàðëàð ìàëèééý ñýðæëýðèíý ðiðóðäööüö êëìè, ýìýëééàò ñàñèééòð ãàðëë åäëëè ìëëëýëýð âý ìýñàðèò ìëìàëàðà äà ðiðóíóð, ííëàðû ää àäýðòý èàéèùý åêññäðiiñäöýðèí ðýñlè íýðèæýëýðè ýñàññüäà ãýáóë åäëëðëýð; î ñýáýáäýí êè, íþäñàí ïëäööüö çàìàí æèäëè íåñàðèâ íýðèæýëýðý ýýðèðèá ÷ûðàðà áèëýð. Ùýð ûàíñû áèð åêññäðòèçàíûí ýñàñ ùèññýñèíè ëàéèùý øýðàèòë ðýøëëë åäëð, ûàíñû êè, èíåñòèñèéàíûí âàæëá íýðèæýëýðèíèí ùýéàòà êå÷èðèëíýñèíèí åùðèìàëûíû ìçàëðìàä ìëìàíû bura äàðëëëäèð. Səmərəliliyin ûåñàáàðû çàìàíû ýöìàí åäëëëð êè, ðýëëëð ìëóñíöø ëàéèùý èíåñòèñèéà âàðèàíðëàðûíûí ýí éàðøûñû âý ííóí ìàëèééýëýøäëðëëíýñè, ýí éàðøû øýðòëýð öçðý êå÷ðiëýæýê. Äýäëä ëàéèùýíèí ðåàë ìàëèéýëýøäëðìý øýðòëýðè áó çàìàí ííóí ãëéíýòëíý ìå÷ áèð ðöññèð ýþñòýðìèð, ëàëëí ýöìàí åäëëýí “âàðèàítëàð” ëàéèùýíèí təhlili çàìàíû “ìýäáóë åäëëëìèø” ûåñàá ïëóíóð. Ýþñòýðèëíèø âàðèàíðëàð î ñàðò ìýðèæýëýíý áèëýð êè, âýñàèðëýðè àëðòåðíàðèâ ëàéèùýëýðý âý éà áéïë ëàéèùýëý øþíýëäëñèí. Éáýaíý ûàëëä áó ìýäáóë åäëëëìèø ûåñàá ïëóíà áèëýð, qâéðè – àäë áèð âýçëééýò – ñàðèæë ìàëèééýëýøäïðìý äýäëä ëàéèùý ilə ñiðò ãàüüëûäû âý áåëý ìàëèééýëýøäëðìý î çàìàí êýñèëëð êè, âåðèëëìèø ëàéèùý ùýéàòà êå÷ìýëýæýê. Áó zaman ìööýðöysñèñ ãàðøûñûíää seçim yarana bilər: layihəni az gəlirlə həyata keçirərək, xaricdən maliyyələşdirməni saxlamaq və ya layihəni yüksək gəlirlə həyata keçirmək lakin, bu halda xaricdən maliyyələşdirməni itirmək olar.

Èíâåñòèñèéà layihelərinin äàõèëi icra ôîðìàëàðû ìöööýëèô ïëà áèëýð: ìàëëééý âýñàèðè, áàíé äàõèëåðìýëýðè, ïàéëàð, àêñèéà âý äëýýð äèéïýðë èàüüçëàð, ðåõñïëgëéàëàð, ïàøûíëàð, àâàäàíëûñëàð, eësâíçëéàëàð, åéíè çàìàíäà ïàëëàð öçýðëíäý íèøàíëàð, êðåäæðëýð, áàøaa áèð ìöëëëéýò âý éà ìöëëëéýò ùöäóäó, èíðålëåéðòäéëýðèýðëýð. Ååéä edildiyi êèìè áåðèëìèø àðàøäûðìàäà èíâåñòèñèéàíûí áèðèíæè íþâö, äàùà äýäèä ååñýê, ðåàë àêðèåëýðò ïàëëééý âýñàèðëýðëíñ äàõèë åäëëìýñè íýçýðäýí êå÷èðèëèð.

Èíâåñòèñèéà ëàéëùýñèí ïàëëééýëýðäéðëëìýñè ùàââûñäà ñþùáýð åðäéëäý èäïëðàëüí cəlbi sualı ýìýëý ýýëèð. Áó çàìàí ìöýññëñýíèí firma və ya şirkətin êàïëðàëüíûí, ìöëëëéýðòëí, ïäé èøðèðàê÷iñûñûí ìöýééýí ùèññýñè âý áàíé êàïëðàëüíûí bir ùèññýñèni èøëýyèá ùàçûðëàyan qrupun èðòëéàðûñäà ååðèëèð.

Ååéä ïëóíäöüó êèìè, èíâåñòèñèéà ïðñâñèíäý áèð-áèðèíäýí ôýðäëè ñóáéåéðëýð èøðèðàê åäëð: âýðýíäàøëàð (ðèçëëë øýðñëýð), ùöäðäè øýðñëýð, ìöýññëñýëýð, ùýð æöð ñýâèéýäý ïëàí ìöäïðèéýò âý åëýæý äý ûþêöìýð. Áó ñèéàùûñäà ýñàñ éåðè áàíé âý èíâåñòèñèéà ôñäæðû ðööðöð. Òýáèëäð êè, áöðöí èøðèðàê÷ûñäàðûí èíâåñòèñèéà ðýàëëéýðòëí ìýãñýäè, ïàðàäëàðû ÷ið ìöööýëèôäèð. Ååëý ïëäöüó ùàëëà kapitalın éþíyë-äëëìýñè íýëíèè áèð-áèðè ëëý öñò-öñòý äöøìýéý áèëýð, ùýì äý áèð-áèðèíäýí ñå÷èëìýëëý áýðàáýð ìöäàéèñýëè ïëà áèëýð. Èøðèðàê÷ûñäàðûí ïàðàüûñûíûí éþíyëëëìýñè, èíâåñòèñèéà ïðñâñèíäý ñóáéåéðòí ôuíêñèñäà ðíëöíäàí, ñíóí ñòàðóññäàí, èíèëøàôûñäàí, èàéëùýíèí èíâåñòèñèéà õàñèéýðòëíäýí, èíâåñòèñèéà ìöùèðè âý áèð ÷ið áàøaa òàêðëàðäàí àñûñëûñûð.

Áóíäàí þíäý ãåéä ïëóñöøäöð êè, ëàéëùýíèí éàðàñà âý ìÿùâ ïëàí àíëàðûñûí àðàñûñäà ïëàí ìÿùäöäèàøäûðûñûø çàìàí, ùàíñûñäàí êè, ååðèëìèø ìýãñýëäýð ùýéàðà êå÷èðèëèð, èàéëùýíèí ùýéàð müddəti àäëàíûð. Èàéëùýíèí ùýéàðû äþâðû àíëàéûðû ëàéëùýíí ìàëëééý èøëýðòëí ïðñäæìýðòëí àðàøäûðìàñûñûí çatışmamazlığıññàñûñûí âý èäàðýåðìýñèíèñ àðàøäûðìàñûñûí ýñàñûñûí âý èäàðýåðìýñèíè ðýøëëë åäëð. Èàéëùýíèí êå÷äëéè áýçëééýðò ðàçà äåéëèð. Èíäëëè çàìàíäà ëàéëùýíèí ùýéàðà êå÷èðèëìýñè ïðñâñèíèí, ôàçàëàðà áþëöññëíý óíèååðñäë éànaşma éîñäöð. Ííëàð ìöööýëèô ïëà áèëýð, ñíà ýþðý êè, åêñiåðò-àíäëiðèë âý ìåíåæåðëýð ðýæðööý və ìýãñýëäýðòëíäýí àñûñëûñûðëàð.

Èàéëùýíèí ùýéàðè äþâðèééýñèí è ååëý áèð åëíâäë ìýðùýëýëýðëý ðýñâèð åðìýê ïëàð: èíâåñòèñèéà þíäý äöðàí, èíâåñòèñèñäàë âý èñòiñàð åäëëìèø, èíâåñòèñèéàäàí ãàáàä äàéë-

ùýíí ùýéàòú äþâðü áöðöí èíâåñòèñèéà strategiyasının ìöâýôöýäééýöèè ùýéàòà êå÷ìý-ñèýäý ekspertizanın ùýëëääæè ðîéó âàð, îíà ýþðý äý îíóí àý ìýçìóíóíà äàùà äà ýåíè íýçýð éåòèðýê. Ëàéèùýíèí èíâåñòèñèéà äþâðüíüí èíâåñòèñèääí ãàáàä àïäðûëìàñûíüí èø ìýðùýëýñèíè âóðüöëàìàä äàçûí äåéèë: èàéèùýíèí èíâåñòèñèéà èïéàíëäðûíüí þéðýíèìýñè, èàéèùýäýí þíæý íëàí àðàøäûðìàëàð, èíâåñòèñèéà èàéèùýñèíèí ùýéàòà êå÷èðèëìýñèíèí ãèé-ìýðè vacib məsələlərdəndir.

Ìarâíæåðëýð èíâåñòèñèéà èàéèùýñèíèí ùýéàòè äþâðünü äàùà äýäéä ðýñâèð åäæðkən ôèéèð, iðíáëåìèí àíëàéûðû, ìýãñýä, ðýëýá êíññäiñèéàíüí èøëýññè (àëðåðíàòèâ êíññäiñèéà äýäéä èøëýìý, èàéèùý èøëýññè, àðàüüñääéü ìýðùýëýëýðdə göstərilir.

II FƏSİL. İNVESTİSİYA LAYİHƏLƏRİNİN BİZNESƏ TƏSİRİNİN MÜASİR PROBLEMLƏRİ

2.1. Biznesin inkişafında investisiya layihələrinin idarə olunması sistemlərinin tədqiqi

İnvestisiya layihələrinin idarə edilməsi prosesinin təhlili bu magistr işinin əsas məqsədidir. İnvestisiya menecmenti verilmiş investisiya layihələrinin meyarlarını nəzərə alaraq maliyyə alətlərinin, onların qiymətləndirmə üsullarının və investisiya portfelinin formallaşması strategiyasının yaxşı hazırlanmasının vacibliyini tələb edir.

Bütün investorlar fərdi, pərakəndə və institusional investorlara bölünür. Birinci kateqoriya öz vəsaitlərini investisiya qoyan şəxsi (fiziki) adamlardan ibarətdir. İkin-ciyyə siğorta kompaniyaları, depozit institutları (banklar, əmanət və kredit asossasiyaları), investisiya kompaniyaları və müxtəlif fondlar daxildir. Əgər əvvəllər ABŞ-in maliyyə bazarlarında əsasən fərdi investorlar üstün yer tuturdularsa, son zamanlar isə institusional investorlar üstünlük təşkil edir. Bu fenomen, maliyyə bazarlarının institusionallaşması adını almışdır. Buna bənzər proses digər inkişaf etmiş ölkələrdə də müşahidə olunur.

Bu magistr işində əsas diqqəti biz institutsional investorların portfellərinin idarə olunmasına verəcəyik. Lakin investisiya menecmentinin prinsipləri fərdi investorlar tərəfindən də tətbiq oluna bilər.

İnvestisiya layihələrinin idarə olunması prosesinin xülasəsinə həsr edilmiş birinci fəsil bizim tədqiqatımızın giriş nöqtəsidir. Onda investisiya portfelimizin idarə olunmasının əsas mərhələləri ilə tanış olaq.

Sərmayəli layihənin təhlili əsasında qoyulmuş, qabaqkı illər ayrıcında ən vacib nəticələrdən biri işə statistik cəhətdən yox, buna bir idarə edilə bilən, tələbə uyğun olan mümkün və lazımi təsiri göstərə bilmək cəhətdən baxmaq lazımdır, hansına, haradan belə bir nəticə irəli sürülür ki, minimumlaşdırma və ya müvazinətləşdirmə məqsədi ilə aşkarla çıxan lazımi təsiri göstərmək olsun. Bu ehtimalların və bununla bağlı metodologiyanın öyrənilməsinə istiqamətləndirilmiş, qabaqcadan işdə təsdiq edilən "müvazinətləşdirməyə münasib risk" məsələlərinə baxaq.

Sərmayəli layihənin həyata keçirilməsinin istifadəsində münasib konsepsiya riski birləşmə kompleksi üsulundan sonra keçir, layihə risklərinin qiyməti və layihə risklərinin idarəedilməsi. Qiymət riski altında, əvvəl göstərildiyi kimi, təhlil üsulunun müntəzəm yekunu, eyniləşdirmə mənbəyinin baş verməsi, mümkün miqyasların aydınlaşdırılmasının nəticəsində risk amilinin göstərilməsi və minimumlaşdırma və ya müvazinətləşdirmənin aşkarla çıxan riskləri başa düşülür. İndi artıq təsdiq olunub ki, layihənin risk qiymətinin özünü hərtərəfli, çox baxışlı tədqiqat üzərində qurmaq lazımdır. Layihənin ekspertizasında özünə daxil etmiş olduğu texnika - texnoloji, ti-carət, ictimai, ekoloji, institusional, maliyyə, iqtisadi nöqteyi-nəzərindən onun qarşılıqlı əlaqələrinin və onun xarici mühitinin aşkarılması məqsədi ilə hazırlanır, onun xarici və daxili təhlilinin göstərilməsi, qurulma və təhlilin hipotetik zəncirlərinin inkişaf edilməsi hadisəsi bu və ya digər amilləri müddətində, risk dərəcəsi qiymətinin göstəricilərinin müəyyən edilməsi, həmçinin mexanizm və formallaşma modellərinin qarşılıqlı əlaqələrinin göstəriciləri və risk amillərinin təyin edilməsi lazımdır.

Alınmış risk dərəcəsi qiymətinin istifadəsində əsas istiqamət mövcuddur: 1-cisi qabaqcadan nizama salma ilə bağlı layihə inkişafının risk dərəcəsi kriterisi üzrə və

"başlangıç" variantının sxemi əsasında, 2-cisi isə bu başlangıç qiymətlərin, tədbirin hazırlanması zamanı, layihənin həyata keçirilməsi gedisində azalmasına görə, riskləri idarə etmək üçün istifadə edilə bilər.

Beləliklə, demək olar ki, riskləri idarəetmə özünə layihənin təklif və tədbirlərinə əsaslanmaq üçün işlənib və həyata keçirilməsini daxil edir. Çıxan risk dərəcəsi münasib son dərəcəyə qədər istiqamətləndirilir (lazımı risklərin tədqiqinin keçirilməsinə əsaslanan və tədbirlərlə neytrallaşdırılan işləmələr). Aşağıda göstərilən blok-sxem risklərin idarəetmə sistemlərinin əsas qarşılıqlı əlaqələrini göstərir:

Hər bir layihədə, programda çox vaxt kifayət qədər dəqiqliklə problemin olan vəziyyəti və son məqsədi müəyyən edilir. Halbuki, bu məqsədlərin əldə edilməsi yolu və layihənin həyata keçirilməsi mexanizmi adətən aydın göstərilir. Lazımı ehtiyatların mövcudluğu, vaxtı və s. bu məqsədlərə çatmağın real imkanları hesablanılmır. Bu səbəbdən layihənin risklərini savadlı idarə etmək vacibdir, ona görə ki, layihəyə başçılıq edənə qabaqcadan təhlükəni görmək və ona vaxtında tədbir görmək imkanı verir.

Sonrakı enerji kompaniyaları tərəfindən istifadə olunan risk metodlarının qərarlarının qəbulunda təhlilin nəticələri göstərilir.

İndi də riskin nəzəriyyəsi səbəbləri, amilləri, dərəcələri və risk dərəcə göstəriciləri anlayışlarını ayırd edək. Risk səbəbi altında elə planlaşdırılmış hadisələr başa düşülür ki, hansı ki, potensial mənfi haldır və bu layihənin həyata keçirilməsində nəzərə alınmamış təsirlər göstərə bilər. Bu göstərilmiş hadisələrin bəzilərini qabaqlamaq olardı, o birilərini isə qabaqcadan təsəvvür etmək mümkün olardı. Məlum risk növünün səbəbini konkret layihədə üzə çıxaran risk amillərini, bir şərt kimi aydınlaşdırıraq. Riskləri idarəetmə metodlarının ierarxiya ilə əlaqələndirilmiş risk amilləri ilə tamamlamaq olar. Bundan əlavə, hər risk amilinin zəruriliyi vaciblik və ehtiyat tədbirlərini nəzərə alan eynilik və kifayətlilik təhlili üçün, risk özü müqayisə göstəricilərindən götürülməlidir.

Misal üçün, mümkün qiymətlərin köməyi ilə planlaşdırılmış layihə məqsədindən və bununla bağlı layihənin həyata keçirilməsi üçün nəticələrin miqdardından uzaqlaşma, risk dərəcə göstəricilərini tapmaq üçün bəzi şkalalardan istifadə etmək

olar. Bizim tədqiqatlarımız artıq göstərmışdır ki, qiymət göstəricilərinin seçilməsi özü ilə çox baxışlı çətin bir məqsəd daşıyır, təkcə qiymət göstəricisinin mənasının tapılması ilə yox, bu qiymətin alınması metodunun təsviri ilə də mümkündür.

Risk amilinin iriləşdirilmiş iki qrupunu ayırmak olar: 1-cisinə onlar aiddir ki, hansıları risk təhlilinin aprior mərhələsində qabaqcadan bilmək olar, qalanları isə ikinci qrupa aiddir. Layihə menecerinin mühüm vəzifələrindən biri, işin indiki və sonrakı dövrlərdə özünü necə göstərəcəyidir, bu onunla bağlıdır ki, layihənin risk amilinin müntəzəm üsulunun çıxarılmasını yaradaraq, imkan dairəsində ikinci qrupun amillər dairəsinin məhdudlaşdırması və onunla bərabər risk amillərinin zəiflədilməsidir.

Bizim tədqiqatımızda artıq deyilmişdir ki, layihə risklərinin təhlili üzrə işlər və lazımı modellərin qurulması çox zəhmət tələb edir və bahalıdır, bu da bəzən tədqiqatçı analitiklərimizi keyfiyyətli yanaşmağa qoymur. Buna görə də hal-hazırda layihə risklərinin tədqiqatı zamanı güc ağırlığının mərkəzi çətin modellərin qurulmasından risk amillərinin daha dəqiq təsvirinə və onların idarəetmə üsuluna keçmək lazımlıq və layihənin həyata keçirilməsi şərtləri haqqında məlumatın dəqiq olmaması və onun istismarına görə təcrübədə xoşagəlməz hadisələrin mütləq əmələ gəlməsi, layihəni risk şərtləri altında idarəetməyə gətirib çıxarıır. Belə risklər sırasına onların risk tədqiqatları zamanı prosesdə üzə çıxdığı kimi, eləcə də gözlənilmədən aydınlaşma da daxildir, bu da ki, layihə risklərinin həyata keçirilməsi və istismar olunması pilləsində işlərin təhlilə görə davam etdirilməsini tələb edir. Layihənin həyata keçirilməsinin və istismarının gedişində bu işin nəticələri onun bütün iştirakçıları tərəfindən istifadə olunur. Bu sıraya daxildir: sifarişçi (investor), layihəli firmalar, podratçılar, banklar, sigorta kompaniyaları, rəhbərliyin bütün idarəetmə dərəcələri və s. Qarşıda göstərilən iki sxem layihəyə təsirlə idarəedənlərin cürbəcür vəziyyətlərini əks etdirir.

Əgər, layihə riskləri yaxşı öyrənilməmişdirsə, bunlardan birincisi idarəçilik hərəkətlərinin ardıcılığına təsvir edir, əgər yeni tədqiq edilməmiş layihə riskləri ortaya çıxırsa, onda ikincisi kimi o da idarəçilik qərarlarının qəbul edilməsinin vacibliyi ilə bağlıdır. Layihə riskləri ilə idarəetmə prosesi onun həyata keçirilməsi və

istismarı pilləsində artıq təsdiq olunmuş əvvəlki, hissələrin verilmiş işində xüsusi metodlardan və üsullardan istifadə olunmasında, eləcə də konkret layihənin həyata keçirilməsi prosesinin özünün xüsusiyyəti ilə bağlı, bu ayrılıqda öyrənilən məsələlərlə əsaslandırılır. Layihə risklərini idarəetmə prosesinin bütün ehtiyatlarını bütünlükə xarakterizə edərək, qeyd etmək lazımdır ki, onun konkret praktiki istiqamətini təkcə almaq imkanı verən və risk amillərini (aranjimanlaşdırılmasını) yox, eləcə də layihənin həyata keçirilməsi prosesini hazırlamaq, xoşagelməz vəziyyətlərin ortaya çıxmasının nəticəsini müəyyən ehtimalla qiymətləndirmək, onların təsirinin (minimumlaşdırılması) üsullarını müəyyənləşdirmək və yaxud risk ödəyən tədbirləri təklif etmək, layihənin faktiki parametrlərinin həyata keçirilməsinin gedişatında hərəkət dinamikasını izləmək və onların dəyişikliklərini lazımı istiqamətə yönəltmək lazımdır.

Layihə risklərinin idarəetmə prosesi - bu xeyirli vasitədən istifadə etmə məqsədi - təkcə layihə təhlilinin dərinliklərinə getmək deyil, eləcə də investisiya qərarının səmərəliliyini qaldırmaqdır. Riskin idarə edilməsi ilə bağlı bütün üsulların baş icraçısı rolu layihə menecerinin, ya da ki, onun iştirakı ilə olan komandanın üzərinə düşür. Qərb təcrübəsində layihə ilə idarəetmədə menecerlər institutundan geniş istifadə olunur, hansında ki əsas funksiya odur ki, layihə ilə idarə edənlərin çiyinlərinə düşən inzibati ağırlıq yüngülləşsin. Menecerin vəzifəsinə müasir vasitələrdən və onun başçılarına göstərmək üçün inzibati üsulların planlaşdırma sahəsində layihə ilə idarəetmə üsullarından, qrafiklərin qurulmasından, işin yerinə yetirilməsi gedişinin monitorinqindən və cürbəcür hesabların qurulmasından istifadə edilməsi daxildir. Sayılan məlumatların yerinə yetirilməsi layihə menecerinə özünün bütün iştirakçılarını qarşılıqlı köməklə təmin etməyə, idarəçilik qərarını qəbul edən şəxslərə, vaxtında yiğcam məlumatı çatdırmağa, eləcə də layihə və onların auditi arxasınca nəzarəti yüngülləşdirmək imkanını verir.

Sayılmış, məsələlərin həll olunmasında menecerin bacarığı imkan verir ki, inzibatçılıqda ehtiyacı olan layihə kimi, eləcə də onların həyata keçirilməsinin gedişində ortaya incə məsələlər üzə çıxsın. Onun bacarığı, layihənin gedişi, layihə üzrə işin gedişi haqqında məlumat yiğmaq prosesinin hazırlanması bacarığını, eləcə

də, layihənin vəziyyəti haqqında hesabatın vaxtında bacarıqla hazırlanması planını real qurur, hansı ki, layihənin başçılarına və onun iştirakçılara qeydə alınmış qrafik üzrə saxlanılmasına imkan verir. Bununla belə vacib kömək rolunu bu zaman layihənin iştirakçıları və onun başçıları, strukturla hazırlanmış hesabatın aparılmasında mühüm rol oynayır, bu da ki, nəticədə işin bütün iştirakçıları ilə birgə razılığa gəlinmiş plan rolunu oynayır.

Layihə meneceri onun başçısından cavabdehliyi götürmür, hansı ki, qərar qəbul edən mühüm şəxsdir, baxmayaraq ki, özünün fəaliyyəti və məsuliyyəti layihənin başçısı ilə bərabər hüquqludur.

Layihənin menecerlər institutundan istifadədə bütün üstünlük'lərə baxmayaraq, bir neçə neqativ hallar mövcuddur, hansıları ki, nəzər almaq lazımdır. Məsələn: layihə ilə idarəetmədə ierarxik struktur vəziyyətin və qərarın qəbul edilməsini qiymətləndirmək üçün böyük vaxt sərf edilməsinə gətirib çıxarır. Planlaşdırma prosesi "aşağıdan-yuxarı" həyata keçirilir, bu da, layihə planının lazımı qədəri dəqiqliklə işlənilməsinə gətirib çıxara bilər, o səbəbdən ki, həmişə ancaq layihə başçısı layihənin bütün "ağrılı nöqtə"lərini menecerdən yaxşı bilir. Bundan əlavə, biznes-planın hazırlanmasında iştirak edənlər rəhbərliyə həmişə vaxtında tam məlumatı, bütün vacib əsasları çatdırırlar.

Layihənin müvəffəqiyyətliliyi onun təşkilati strukturu ilə müəyyən olunur. O, özünə birincisi, təşkilat formalarını və ikincisi, layihə ilə idarəetmənin təşkilat strukturlarını daxil edir. Layihə ilə idarəetmə, təşkilat strukturu anlayışını idarəənin qarşılıqlı əlaqəli orqanlarının çoxdərəcəli ierarxik sistemini formalasdırır. Təşkilat forması ilə - investisiya prosesinin bütün iştirakçıları arasında olan qarşılıqlı fəaliyyətin və qarşılıqlı əlaqələr mövcuddur.

2.2. Biznesin inkişafı əsasında investisiya layihələrinin korporasiya və firmadaxili idarə olunması

Əvvəlki bölmələrdəki araşdırmalarda layihədəki fərdi risklərin ölçülməsi metodu göstərilmişdir. Lakin potensial investorları və kreditorları layihədəki firmadaxili və ya korporativ risklər o vaxt maraqlandırır ki, yaxşı tərtibatlılıq xarakteri daşıyan, investisiya vəzifələrinə malik olan şəxs, layihədəki fərdi riskləri daha yaxşı araşdırıra və təhlil edə bilsin.

Korporativ risk dedikdə, layihə üzrə riskin ümumi riskə aid edilməsi başa düşülür ki, bunun da məsuliyyətini şirkət daşıyır. Başqa sözlə desək, layihənin korporativ riski dedikdə, layihənin şirkətin möhkəmləndirilmiş axınının mövcudluğuna təsiri başa düşülür. Korporativ və ya firmadaxili risk layihə standartlarından kənara çıxma və layihə üzrə korrelyasiya verilməsi ilə şirkətin digər aktivlərinin gəlirliyi mənasını bildirən funksiyadır. Şirkətin firmadaxili riskinin uçotu olmadan bu səviyyədə düzgün idarə qərarı qəbul etmək qeyri-mümkündür. Əgər layihədən gözlənilən gəlir firmanın digər aktivləri ilə korrelyasiya edilmir, və ya mənfi korrelyasiya edilirsə, layihə yüksək standart kənara çıxma ilə aşağı səviyyəli

korporasiya (firmadaxili) riskə malik ola bilər. Layihənin fərdi riskinin hal-hazırda 4 metodu mövcuddur: təsirlilik (həssaslıq) metodu, ssenari metodu, oxşatma metodu və qərar ağacının qurulması metodu.

İnvestisiya layihəsinin korporativ riskinin ölçülməsi metoduna baxaq. Nəzəri baxımdan korporativ riski layihə üzrə mədaxilliklə və şirkətin aktiv vəzifələrinin bazar gəlirliyi arasındaki qarşılıqlı əlaqəni əks etdirən tənəzzül xətti ilə ölçmək daha rahatdır. Bu tənəzzül xəttinin bucaq əmsalı beta adlanan əmsala bərabərdir hansı ki, şirkətin vəzifələrinin mədaxilliyindən layihə üzrə gəlirin təsiri səviyyəsini əks etdirəcək.

Beta əmsalı (bizim təyinatımıza görə) birə bərabər olan layihə, firmanın orta aktivləri kimi eyni riskə malik olacaq; beta birdən çox olan layihə daha yüksək riskə malik olacaq, nəinki şirkətin orta aktivləri. Beta əmsalının böyüklüyü layihənin korporativ və ya firmadaxili riski üçün ümumi halda elə göstəricilərdən asılıdır necə ki, layihədən gözlənilən verilmədə orta kvadrat kənara çıxma və şirkətin aktivlərinin gəlirliliyi, eləcə də layihənin gəlirliliyi və şirkətin aktivləri arasındaki korrelyasiya əmsalının mənasından asılıdır.

Praktikada investisiya layihəsinin gəlirliliyi və şirkətin qalan aktivlərinin gəlirliliyi arasındaki əlaqəni qiymətləndirmək çətindir. Bununla belə qərb şirkətlərinin təcrübəsinə görə, şirkətin gəlirliliyi və şirkətin aktivlərinin ümumi gəlirliliyi arasındaki korrelyasiya əmsalını kifayət qədər dəqiq qiymətləndirmək olar. Beləliklə, tənəzzül xəttinin tərkibi ayrı-ayrı layihələrin korporativ risklərinin qiymətləndirilməsi üçün nadir hallarda istifadə edilir, şirkətin bütün bölmələri üzrə riskin qiymətləndirilməsi üçün tez-tez istifadə edilir.

Bu səbəbdən layihə üzrə fərdi riskin korporativ keçməsi, analitiklərin subyektiv fikirlərindən daha doğrusu, ekspertlərin rəyindən istifadə etməklə həyata keçirilir. Əgər həyata keçirilməsi nəzərdə tutulan layihə firmanın əsas profili sahəsindədirse, onda korrelyasiyanın yüksək əmsalına görə layihə üzrə yüksək fərdi risk, yüksək korporativ riskə çevirilir. Digər tərəfdən əgər risk, hansı ki, firmanın əsas profilindən kənardadırsa, onda korrelyasiya aşağı ola bilir və bu halda layihənin fərdi riskinə daha aşağı korporasiya riski uyğun gələcək.

Maliyyə meneceri investisiya layihəsinin bazar riskinin qiymətləndirilməsi əsasında həyata keçirilməsi zamanı idarəedici qərar qəbul etdikdə rastlaştığımız problemlər - layihə üçün beta əmsalının müəyyənləşdirilməsini nəzərdə tutur ki, bu daha mürəkkəb məsələdir, nəinki qiymətli kağızlar üçün verilmiş qiymətləndirilmənin müəyyənləşdirilməsi. Bu halda tarixi məlumatların təhlilini aparmaq üçün istifadə etmək mümkün olmur. Menecərə şirkətin investisiya layihəsi üçün beta əmsalının qiymətləndirilməsində (deməli bazar riskini də) 2 daha geniş üsul kömək edə bilər: "oxşar" şirkət metodu və "mühasibat betası".

Oxşar şirkət metodu maliyyə analitiklərinin bir sıra xüsusi seçimlərinə əsaslanır. Yalnız bir məhsulun istehsalı şirkətin fəaliyyət sahəsi ilə investisiya layihəsinin həyata keçirilmə sahəsinin bir-birinə uyğun gəlməsi investisiya layihəsinin büdcəsi ilə şirkətin ölçülərinin müqayisəsi və s. oxşar şirkət metodunda əvvəlcə yazılmış təhlil metodunda olduğu kimi həmin prinsiplərdən istifadə olunur. Başqa sözlə, xüsusi formada seçilmiş firmanın - oxşar xarakteristika ilə investisiya layihəsinin təhlili arasındaki eyniliyi, bacardıqca artırmaq qabiliyyətinə malik olması lazımdır. Fərz edək ki, maliyyə analitiklərinə bu formada "oxşar" firmanız tapmaq mümkün oldu. Sonra şirkət tərəfindən investisiya layihəsinin həyata keçirilməsinin hazırkı ərazidə işləyən firmanın fəaliyyət riski ilə eyni olan bazar riskinə malik olacağı haqda əsaslı təsəvvür yaranır. Beləliklə, tədqiq edilmiş şirkət üçün investisiya layihəsinin həyata keçmə riskini müəyyən etmək mümkün olur.

Oxşar şirkət metodunun tətbiqinin çətinliyi özünü firmanın "oxşar" hesab edilə bilən məhsulunun müəyyən edilməsində və axtarışında biruzə verir. Oxşar şirkət metodunu həmişə tətbiq etmək ona görə mümkün olmur ki, real şəraitdə firma digər istehsallarla əlaqəsi olmayan xüsusi məhsulu təsadüfi hallarda buraxır.

Mühasibat betası metodu hər hansı bir fond indeksinin qiymətləndirilməsindən asılı olaraq ümumi gəlirin, kompaniyanın aktivlərinə kəmiyyət nisbətində hesablanan əmsal titrəyişini izah edən regressiya xəttinin quruluşuna əsaslanır. Regressiya xəttinin bucaq meylliliyi mühasibat betası adlanır. Maliyyə statistikası aparılan ixtiyari şirkət və ixtiyari ölkə üçün tarixi nöqteyi-nəzərdən mühasibat betasının nisbətini hesablamaq olar. Bununla bərabər, "mühasibat betası" göstə-

ricisinin köməyilə investisiya layihəsinin bazar risklərinin əks etdirilməsinin dəqiqliyinin dərəcəsi haqqında tam mənətiqi bir sual yaranır.

Bu suala cavab tapmaq üçün elmi ədəbiyyatlarda korporativ maliyyə üzrə tədqiqatların təsvirinə rast gəlmək mümkündür. Tədqiqatçılar tərəfindən əldə edilmiş nəticələrin geniş spektrinə baxmayaraq, ümumi sonluq praktiki olaraq yekdildir - nəinki mühasibat betasının qiyməti yüksək olan şirkətlər mühasibat betası əmsalinın qiyməti aşağı olan şirkətlər orta hesabla layihədə ən aşağı bazar betasına malik olur. Lakin mühasibat ilə bazar betası arasındaki korrelyasiya olduqca böyük olmayıb - 0,5 və 0,6 arasındadır, buna görə mühasibat betası bazar betasını ancaq olduqca zəif approksimasiya ilə təmin edir. Qeyd edək ki, yuxarıda ümumi şəkildə təsvir edilmiş mühasibat betasına qiymət qoyma üsulu firma nöqtəyi-nəzərindən investisiya layihəsi riskinə qiymət qoyma üsulu ilə oxşarlıq təşkil edir. Yeganə fərq müxtəlif amillərin baş verən dəyişikliklərin izah edilməsi sıfətində istifadə edilməsindən ibarətdir. Əgər firmadaxili riskin qiymətləndirilməsində bu, şirkətin layihəsi üzrə orta gəlir göstəricisidirsə, onda baş verən dəyişikliklərin izah edilməsi kimi mühasibat betasının hesablanmasında fond indeksindən istifadə edilir.

Beləliklə, səmərəli idarəedici qərarın qəbul edilməsi bilavasitə investisiya layihəsi riskinin təhlili ilə bağlıdır. Əvvəlki bölmələrdə təqdim edilmiş layihə risklərinin təsnifatının vacibliyi nəzərə alınaraq bir sıra hallarda riskin 3 tipini tədqiq edirlər: layihənin fərdi riski, korporativ və ya firmadaxili və bazar riski. Layihə eyni vaxtda yüksək fərdi riskə və aşağı korporativ riskə malik ola bilər. Bununla bərabər layihənin təhlili və onun səmərəliliyinin audit zamanı riskin qiymətləndirilməsində hansı tipə üstünlük verilməsinin vacibliyi haqqında suala cavab verə bilən meyar mövcud deyildir.

2.3.İnvestisiya layihələrinin monitorinqi və layihələrin səmərəliliyinə nəzarətin təşkili

Qeyd edək ki, aparılmış tədqiqatlar nəticəsində müəyyən olur ki, seçilmiş layihələrdə bir sıra ümumi əlamətlər mövcuddur. Bunlara ilk növbədə daxildir:

- müəyyən məqsədə yönəldilmə;
- qarşılıqlı fəaliyyətin əlaqələndirilmiş icrası;
- vaxt ölçüsünün məhdudluğu, başlangıçın və sonun mövcudluğu;
- təkrar edilməməzlik və nadirlik.

Layihə rəhbərləri tərəfindən idarə edilən prosesdə aşağıda göstərilən vacib parametrlər üzrə istiqamətli iş aparıla bilər:

Vaxtin məhdudiyyətinə nisbətən mümkün maksimum səmərəliliyi ilə layihənin həyata keçirilməsində, maliyyə vəsaitlərində (və o ehtiyatlar, hansılar ki, onlara görə nə isə əldə etmək olar) və texniki tapşırıqda hansılar ki, üç mövcudiyyət adlanır. Vaxt məhdudiyyətinin öhdəsindən gəlmək üçün layihənin rəhbərləri son möhlətləri təyin edir və qrafik üzrə işləyirlər. Layihə rəhbərlərinin sərəncamında qrafik tərtib etmək üçün kifayət qədər əsaslı kompüterləşdirilmiş qurğular vardır, məsələn, onları əl əməyindən azad edən və verilmiş vaxtdan daha səmərəli istifadə etməyə kömək edən, PERT.

Maliyyə məhdudiyyətlərinə bütçənin qısa və dürüst ifadə edilməsi uyğun gəlir. İlk əvvəl, layihə tapşırıqlarının yerinə yetirilməsinə sərf edilən xərclərə qiymət qoyulur. Layihənin həyata keçirilməsi zamanı bütçəyə nəzarət edilməsi onunla izlənilir ki, xərclərin nəzarətdən çıxmasına yol verilməsin. Ayrılmış pullar ehtiyatlar əldə edilir və layihənin insan və maddi ehtiyatların idarə edilməsində bir sıra vəsaitlərdən istifadə edilir.

Layihə menecerinə daim yadda saxlamaq lazımdır ki, layihələr bütün ömürləri boyu öz həyat dövrünə malik olan dinamik və daim inkişaf edən orqanizmi təmsil edirlər. Bizim fikrimizə görə maraqlı əməliyyat layihənin həyat dövründə 6 funksiyanın ayırd edilməsilə əlaqədardır, hansılar ki, layihə ilə işləməyə başlayan zaman əlaqəli olmayı vacib sayırlayihənin seçilməsi, planlaşdırma, həyata keçirilmə, nəzarət, qiymətləndirmə və nəticə.

Layihənin seçilməsi göstərildiyi kimi alternativ anlayışdan istifadə edilməsinə əsaslanır. Belə ki, layihənin yaranması müəyyən tələbatların mövcudluğu ilə əlaqədardır. Lakin biz məhsulların qıt olduğu dünyada yaşayırıq və tələbatlarımızın istisnasız olaraq ödənilməsi üçün layihələrin hazırlanması qeyri mümkündür. Nəti-

cədə çıxış yolunu layihələrin seçilməsində tapırıq. Qərar, mövcud əlverişli ehtiyatları və müxtlis tələbatları müqayisə etmə əsasında qəbul edilir, hansıları ki, xərclərin, həmçinin və bir sıra tələbatların ödənilməsi və digərlərinin nəzərə alınmaması ilə müqayisəsinin vacibliyini hesaba alaraq ödəmək lazımdır.

Planlaşdırılma layihənin bütün davamlılığı müddətində hazırlanır və burada tanış termin olan "biznes-planı" yada salmaq münasibdir. Əgər layihənin həyat dövrünün ilk başlanğıcında nə isə bir ilkin olan plan hazırlanırdısa - layihə özündə nəyi əks etdirəcək, əgər biz onu bəyənsək, onun haqqında təsəvvür yaranır. Lakin onun seçilməsi haqqında qərar təsirli dərəcədə bu ilki planlaşdırmadan asılıdır. Elə ki, layihənin bəyənilməsi haqqında qərar qəbul edildi, rəsmi və ətraflı planlaşdırma başlayır. Layihənin mərhələləri müəyyənləşdirilir, məsələlər və onların qarşılıqlı asılılığı rəsmiləşdirilir. Digər bir vacib cəhəti yada salaq – layihənin biznes-planının həyata keçirilməsi zamanı sonuncusu qabaqcadan nəzərdə tutulmayan halların meydana gəlməsinin və ona münasibətin hesabı ilə daim düzəlişlərə məruz qalır, daha doğrusu, layihənin icraçıları üçün onun idarə edilməsində dinamik vasitə olur.

Layihənin həyata keçirilməsi onun planının tərtib edilməsindən sonra başlayır. Əlbəttə, layihənin həyata keçirilməsinin forması onun konkret mahiyyətindən asılıdır, məsələn, inşaat layihəsində bünövrənin qoyulması, taxta bəndin tikilməsi və s., dərmənların işlənib hazırlanmasında yeni maddələr əvvəlcə laboratoriya sınaqlarından, sonra klinikdən və s.-dən keçir.

Nəzarət layihənin tədqiq edilməsi (baxılması) ilə bağlıdır: həyata keçirilməsi zamanı rəhbərlər daim layihənin irəliləyişini yoxlayırlar. Onlar layihə üzrə nə edilib ona baxırlar, plana baxırlar və müəyyənləşdirirlər bu illə o birisi arasında böyük ziddiyyət yoxdur ki? Layihənin idarə edilməsində belə ziddiyyətlər kənara çıxmalar adlanır. Kənara çıxmanın qəbul oluna bilən dərəcəsi layihənin lap əvvəlində müəyyən edilməlidir ki, layihə riskini minimum azaltmaq (imkan verir) mümkün olsun.

Qiymətləndirmə, belə ki, nəzarət kimi qiymətləndirmədə əks əlaqənin vacib funksiyası kimi çıxış edir. Lakin qiymətləndirmə ilə nəzarət arasında bir sıra əhəmiyyətli fərqlər mövcuddur.

Əgər nəzarət layihə irəliləyişini izləməyi nəzərdə tutursa, onda qiymətləndirmə ortadakı nəticənin yekunlaşdırmasına əsaslanır. Nəzarət layihədə nə ki, baş verir, onların detallarının fonusunu yığır, nə vaxt ki, qiymətləndirmə daha çox ümumi şəkildə toplanır. Nəzarət fəaliyyətinə görə məsuliyyəti layihənin rəhbəri daşıyır, qiymətləndirmə isə adətən bilavasitə layihədə işləməyən (obyektivliyin təminatı üçün), layihənin "auditorları" kimi adlandırılan bir şəxslə və ya bir qrup şəxslə keçirilir. Beləliklə, layihənin qiymətləndirilməsi ortadakı nəticənin obyektiv dövri yekunlaşdırmasını onun təşkil edilmiş məqsədlərinə aid statusunun müəyyənləşdirilməsi üçün irəli sürürlür. Qiymətləndirmə necə layihənin gedişində, eləcə də onun tamamlanmasında həyata keçirilir. Tam görünür ki, bu iki halda qiymətləndirmənin əsas rolu belə müxtəlifdir. Layihənin gedişində aparılan qiymətləndirmə onun nəticələrini, layihənin növbəti gedişinə təsir üçün istifadə etməyə imkan verir: tez, layihənin vaxtından qabaq dayandırılması layihənin məqsədlərinin yenidən qiymətləndirilməsini və ya layihə planının yenidən təşkil edilməsi deməkdir. Əlbəttə, məhz layihənin sonunda aparılan qiymətləndirmə onun növbəti gedişinə təsir edə bilməz, belə ki, layihə artıq tamamlanmışdır. Qiymətləndirmənin əsas rolu, bizim təcrübəmizi layihədən əldə edilmiş biliklər şəklində genişləndirməkdən, eləcə də layihədə oxşar metoda əsasən və ya mühafizəkar proqnozlarla riskin təhlil edilməsi üçün istifadə edilən məlumatlar bazasına əlavələrdən ibarətdir.

Layihənin tamamlanması və ya sonluğu "planlaşdırılmış" olur - adı və ya qəflətən (gözlənilməyən) əgər layihənin qrafik üzrə qurtarmasına qədər dayanırmışlıq qərarı qəbul edilərsə, ixtiyari halda layihənin rəhbərinin məsuliyyəti davam edir, belə ki, o layihənin tamamlanması üzrə bir sıra müxtəlif vəzifələri yerinə yetirməlidir. Bu vəzifələrin konkret xarakteri layihənin özünün xarakterindən asılıdır. Əgər layihədə avadanlıqdan istifadə edilmişdirse, onu inventarizasiya etmək və onu yenidən istifadəyə vermək mümkündür. Buna oxşar layihə ilə məşğul olan işçilərə də yeni tapşırıqlar vermək lazımdır və s.

Beləliklə, məlum olur ki, layihə rəhbərinin işi təkcə onun müddətinin yerinə yetirilməsi və planlaşdırmanın köməyilə məhdudlaşdırılır. Layihə rəhbərinin əsas vəzifəsi iri sayda təşkilat tapşırıqlarının həllidir, hansı ki, vaciblərdən biri nəzarətdir.

Nəzarətin vacibliyi, eləcə də ondan irəli gəlir ki, müasir dinamik dünyada layihənin xarici mühitlə əlaqəsinin təhlil edilməsi daim tələb olunur.

Bu cür yanaşma rəhbəri və bütün idarəedici heyəti layihənin izlənilməsi, monitorinqin nəticələrinin, auditin qiymətləndirilməsinin istifadəçilərdən əsaslarına çevirir. Qiymətləndirmə rəhbəri onu hədələyən dəyənək deyil, köməkçi vasitədir.

MYP ilk əvvəl ABŞ-ın agentliyi tərəfindən beynəlxalq tərəqqi üzrə yoxlanılmış və istifadə edilmiş, idarəetmə sisteminin ayrılmaz hissəsi olduğu üçün, 70-ci illərdən başlayaraq bir sıra digər ikitərəfli və çoxtərəfli təşkilatlar tamamilə Avropada və Amerikada tərəqqiyə kömək kimi məntiqi yanaşma prinsipinin metodologiyasını qəbul və istifadə edirlər. Bu fəaliyyətlərin təhlili, eləcə də müxtəlif nəşr vasitəsilə və təhlil istiqamətlərində MYP metodunun təbliğatı nəticəsində getdikcə dünyada daha çox təşkilatlar öz ölkələrində idarəetmə üçün lazım olan məntiqi yanaşma prinsipini qəbul edirlər.

İlk əvvəl MYP-nin diqqət mərkəzində tek fərdi "layihə" idi. 80-ci illərdə MYP-nin işlənilmə sahəsi genişləndi və özünə xeyli "programlar" və "layihədən kənar kömək" daxil etdi. Sander Korporasiyası (ABŞ, Vaşinqton) programların idarəedilməsi üçün MYP-dən istifadənin işlənib hazırlanmasına əhəmiyyətli bir zənginlik daxil etdi. Bu korporasiyanın dərs materialları (vəsaitləri) həm də məntiqi əsasların prinsipləri haqqında bu materialların şərh edilməsi sayəsində ilk model kimi xidmət etdi.

Məntiqi yanaşma prinsipi qarşılıqlı əlaqədə olan konsepsiyaların məcmusunu ifadə edir, hansılar ki, mövcud programın yaxşı düşünülmüş əməliyyata əsasən yerinə yetirilməsinin işlənib hazırlanması üçün gərək bir yerdə, bir vaxtda və dinamik şəkildə istifadə edilsin (bununla da layihə programının təsadüfi halı hesab edilə bilər). MYP-nin köməyi ilə program tədbirinin hazırlanması və planlaşdırılması prosesində riskə qarşı qeyri-müəyyənlik və sabitlik aydınlaşır. MYP-dən istifadə etmə prosesinin nəticələri ölçüsü 4x4 olan aşağıda təqdim edilən cədvəldə və necə investisiya layihəsinin (programlar) eləcə də onların qarşılıqlı əlaqələrində aydın və qısa şərhdən ibarət ümumi matrisdə əks oluna bilər.

Məntiqi əsasın matris yekunluğu.

Layihənin (programın) adı göstərilir. MYP-nin tətbiqi programın əsas elementlərinin yavaş-yavaş, addım-addım konseptuallaşdırılmasının aparılmasına imkan verir ki, bu mövcud matrisin (formanın) sütunları və sətirlərinin sadəcə doldurulması ilə keçmir. MYP-nə qoyulmuş konsepsiyanın düzgün istifadəsi daha aydın əlaqələrin və programın idarə edilməsində bütün hüquqi və fiziki şəxslərin iştirakı vacibdir.

Programın idarə edilməsinin hər bir dövri mərhələsində MYP gərək investisiyanın rəhbərlərinə başa düşülən vacib üsul kimi çatdırılsın. Bu prinsip idarəedici - tərəfindən qazanılmış təcrübəyə əsaslanır və rəhbərin dünyagörüşünün və biliyinin genişlənməsinə səbəb olan və vacib problemləri ayırd etməyə imkan verən informasiyanı xüsusi formada təşkil etməyə kömək edir. MYP-nin konsepsiyaları universal olub, konkret texniki sektorla və ya müəyyən təşkilati strukturla bağlı deyildir. Analitik mənbələrdən gələn informasiyaya görə, şəraitin müxtəlifliyi ilə fərqlənən sənaye şəraiti inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə onlar uğurla istifadə edilir. Bütün dünyada MYP mövcuddur və ondan minlərlə layihə və programların işlənib hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi üçün istifadə edilir. Məntiqi yanaşma prinsipi fərziyyəyə əsaslanır, sanki investisiya layihələri (programları) həyata keçirməkdə vasitədir; onlar arzu olunan müsbət nəticə əldə edilmədə daha çox potensial faydalı vasitələrdən seçilirlər. Prinsip ehtimal edir ki, inkişafa yönəldilmiş hər bir səy ona qoyulmuş qeyri-müəyyənliyə malikdir və eyni zamanda fərz edilmiş riskin hakim sahələrini bu anda dəqiq müəyyənləşdirməli, yəni inkişafın fərziyyəsi hakim amil olmalıdır. Məntiqin əsas prinsipindən praktiki istifadənin əsasında bir çox ölkələrdə dövlət, qeyri-dövlət və xüsusi sahələrdə istifadə üçün onun kifayət qədər taktiki və strateji etibarlılığı haqqında nəticə çıxarmaq olar. Beləliklə, MYP eyni zamanda mümkün konkret inkişafa aid bir sıra müxtəlif nöqtəyi-nəzərlərin qarşılıqlı şəkildə kənarlaşdırılmayaraq, əksinə təkmilləşdirərək müzakirə etməyə imkan verən informasiya və fəaliyyət metodunun təşkilini özündə əks etdirir. Konseptual prinsipin məntiqi əsası aşağıdakı prinsipləri də özünə birləşdirir:

1. Layihə məqsədlərini müəyyənləşdirmək və onun inkişafının başlangıcında həyata keçirilməsinin tam məsuliyyəti ilə nəzərdə tutulmuş nəticələrə nail olmağa əsaslanan fəaliyyət göstəriciləri ilə idarəetmə;

2. Ümumiyyətlə, inkişafın qeyri-müəyyənlik amillərini hesaba almağa və ayrılıqda bütün insan fəaliyyətinin hipotezinin yoxlanışı kimi baxmağa imkan verən əsas elmi metodların istifadəsi;

3. Sistem şəkilli təhlilin metodologiyasının tətbiqi, hansı ki, əsas prinsiplərdən biri deyir ki, heç bir sistem o vaxta qədər aydın olmur ki, daha iri sistem və ya şərt aşkar çıxarılmayıb və öyrənilməyib.

4. Layihənin ümumi əlamətləri kimi həyat qabiliyyətinin uzunmüddətliliyinin vacib şərti konsepsiyadır, sifarişçinin məmnunluğunun (təmin edilməsinin) səviyyəyəsinin aydınlaşdırılmasının vacibliyinin müəyyənləşdirilməsi, daimi təkmilləşdirmə və təhsil vermə, eləcə də interaktiv prosesin struktur mahirliyi kimi komponentlərə əsaslanır.

Buna uyğun olaraq təhlil və modelləşdirmənin aşağıdakı məsələləri var:

- meyllər;
- ardıcıl sıra qiymətləri arasında qarşılıqlı əlaqələr;
- araşdırılan göstərici və faktor göstəriciləri arasında səbəbli əlaqələr.

Birinci məsələ artım əyrilərinin modelləşdirilməsi ilə, ikinci adaptiv metodlar, üçüncü isə ekonometrik metodlar vasitəsi ilə həll olunur.

Artım əyriləri zaman sırasının analitik bərabərləşdirilməsində istifadə edilən riyazi funksiyalardır. Artım əyrilərindən praktiki işlərdə proseslərin üç əsas tipini: hüdudsuz artım, əyilmə nöqtəli hüdudlu artım və əyilmə nöqtəsiz hüdudlu artımı təsvir etmədə tez-tez istifadə olunur. Hüdudsuz artım proseslərini təsvir edən bu funksiyalar var. Xətti, kvadratik, qüvvət, eksponent, ginetik əyri, birinci və ikinci dərəcəli xətti-loqarifmik funksiyalar. Bu tip inkişaf proseslərini əsasəni həcmi göstəricilər dərəcəli xətti-loqarifmik funksiyalar təşkil edir. Bu tip inkişaf prosesləri əsasını həcmi göstəricilər üçün xarakterikdir, lakin bunlar tez-tez bəzi nisbi göstəricilərin inkişafına da uyğun gəlir. Bir çox nisbi göstəriciləri xarakterizə edən hududlu artım proseslərini təsvir etmək üçün Conson əyrisindən, modifikasiyalas-

dırılmış təcrübədən istifadə olunur. Əyilmə nöqtəli hüdudlu artım proseslərini təsvir etmək üçün bəzi yeni əmtəələrin tələbinə xarakterik olan məntiqi əyrilərdən istifadə olunur.

Artım əyrilərinin parametrləri ən kiçik kvadrat metodu ilə qiymətləndirilir, yəni bunlar elə seçilir ki, artım əyrisi funksiyasının qrafiki ilk verilən nöqtələrdən minimum məsafədə yerləssin. Əyilmə kiçik kvadratlar metoduna əsasən modelin parametrlərinin qiymətləndirilməsi zamanı bütün müşahidələrə eyni çəkilər verilir, yəni onların informasiya dəyəri bərabər etiraf olunur, amma bütün müşahidə sahələrində inkişaf tendensiyaları dəyişməz qalır. Artım əyriləri tendensiyalarında baş verən dəyişiklikləri qeydə almaq olar, ona görə də proqnozlaşdırma zamanı artıq köhnəlmış asılılıqlardan tez-tez istifadə olunur. Artım əyriləri modellərindən fərqli olaraq adaptiv modellərin parametrlərini qiymətləndirərkən müşahidələrin cari qiymətlərə təsirindən asılı olaraq onlara müxtəlif çəkilər verilir. Bu da tendensiyalarda baş verən bütün dəyişiklikləri və qanuna uyğunluqları izlənilir, bu isə istənilən dəyişmələri nəzərə almağa imkan verir.

Bütün adaptiv modellər iki sxemə əsaslanır: sürüşkən orta və avtoregressiya. Sürüşkən ortanın sxeminə görə cari müşahidənin qiyməti bütün əvvəlki müşahidələrin çəkilərinin ortasıdır, qeyd edək ki, çəkilər sonuncu müşahidədən uzaqlaşdırıqca azalırlar, yəni müşahidələrin informasiyasının qiymətliliyi onların müşahidələrin sonuncu intervalına yaxın yerləşməsi ilə artır. Sürüşkən ortanın əsas modelləri Xolt və Braunun modelləri (sıfrıncı, birinci və ikinci tərtibli) sayılır, axırınca birincinin xüsusi halıdır. Birinci tərtibli Xolt modeli aşağıdakı şəkildə yazılır:

$$Y_P(t_1 k) = A_0 + A_1(t)k, \text{ burada } A_0(t) - \text{cari artımın qiyməti, } - \text{cari müşahidənin qiyməti, } A_1(t) - \text{cari artımın, } k - \text{irəliyə addımların sayı. Bundan sonra onların ayrılmış səviyyəsi müəyyənləşdirilir; buna uyğun olaraq model parametrlərinə düzəlişlər verilir:}$$

$$A_0(t) = A_0(t-1) + A_1(t-1) + \alpha_1(t),$$

$$A_1(t) = A_1(t-1) + \alpha_1 \alpha_2 e(t),$$

burada: $\alpha_1 \alpha_2 - 0$ və 1 arasında dəyişən uyğunlaşma (adaptasiya) əmsalıdır.

Parametrlər ardıcıl hesablanır və onların son müşahidəsi üçün qiyməti modelin yekun görünüşünü müəyyən edir. Parametrlərin başlanğıc qiymətləri sıranın bir neçə ilk müşahidəsi əsasında ən kiçik kvadratlar metodu ilə qiymətləndirilir.

Sürüşkən ortanın modelləri tendensiyalarda baş verən dəyişiklikləri daha dəqiqliklə əks etdirirlər və eyni zamanda rəqsləri əks etdirə bilirlər.

Avtoregressiya sxemdə cari müşahidənin qiyməti bəzi əvvəlki müşahidələrin çəkilərinin cəmidir, bununla belə çəki əmsalları əks olunmayıb. Müşahidələrin informasiya dəyəri onların qiymətə yaxınlığı ilə yox, onlar arasındakı əlaqə ilə müəyyənləşir. Avtoregressiya modellər prosesləri tendensiya ilə təsviri üçün təyin edilməmişdir, lakin onlar rəqsləri yaxşı əks etdirirlər, bu da qeyri-sabit proseslərin inkişafını əks etdirmək üçün vacibdir.

Avtoregressiya modelərin tətbiqini mümkün etmək üçün $Y(t)$ zaman sırasından $Z(t)$ zaman sırasına keçirmək lazımdır:

Bunu nəzərə almaqla avtoregressiya modellərin görünüşü aşağıdakı kimidir:

$$Z(t) = A_0 + A_1 Z(t-1) + \dots + A_p Z(t-p),$$

burada, p - model ardıcılılığı.

A_1, \dots, A_p model parametrləri ən kiçik kvadratlar metodu ilə hesablanır. Quruluş model əsasında fərq sıranın k irəli addımı qədər proqnoz qiyməti hesablanır.

Fərq ardıcılığı üçün $d = 1$:

$$Y(N+1) = Y(N) + Z(n+1); \quad k=1 \quad \text{üçün},$$

$$Y(N+2) = Y(N+1) + Z(n+2), \quad k=2 \quad \text{üçün}$$

Qısamüddətli proqnozların qurulması üçün ən uğurlu (ona görə də məşhurlaşan) adaptiv modellərdən biri integrasiyalışmış sürüşkən ortanın

avtoregressiya modelidir (ISOAR). O, özü də həm sürüskən ortanın, həm də avtoregressiya modellərinin müsbət xüsusiyyətlərini özündə əks etdirir, ona görə də istənilən sıranın proqnozunu verə bilir. İnteqrasiyalışmış sürüskən ortanın avtoregressiya modeli az miqdarda parametrlər vasitəsi ilə zaman sırasını təsvir etməyə imkan yaradır, onları bilməklə proqnozlarını verə bilir, özü də tendensiyada son dəyişiklikləri nəzərə alınır.

ISOAR modelini tez-tez müəlliflər Boks-Cenkins kimi adlandırırlar. Onlar təklif ediblər ki, bu modeldən iqtisadiyyatda, təbiətdə və texnikada proseslərin parametrlərinə müşahidələrin zaman sıralarının təhlili və təsviri üçün tətbiq edilsin.

Mövsüm variantında model altı tam rəqəmli struktur parametrləri vasitəsi ilə təsvir edilir: avtoregressiya hədlərinin cəmi p , fərq ardıcılılığı d , sürüskən ortanın hədlərinin cəmi q , mövsümi avtoregressiya hədlərinin cəmi P , mövsümi fərq ardıcılığı D , mövsümi sürüskən ortanın hədlərinin cəmi Q , həmçinin mövsümi zamanı S və bunlar ISOAR $(p_1d_1q) \times (P_1D_1Q)_S$ kimi yazılır.

Formal olaraq ISOAR modeli belə yazılır:

$$\varphi(B)\Phi(B^S)Z(t) = \vartheta(B)\theta(B^S)a_t;$$

$$Z(t) = \Delta_S^D \Delta^D(Y(t),)$$

$$\varphi(B) = 1 - \varphi_1 B - \dots - \varphi_p B^p$$

$$\text{burada; } \vartheta(B) = 1 - \vartheta_1 B - \dots - \vartheta_q B^q$$

$$\Phi(B) = 1 - \Phi_1 B - \dots - \Phi_p B^{sp}$$

$$\theta(B^S) = 1 - \theta_1 B^S - \dots - \theta_Q B^{SQ}$$

Δ - fərq operatoru, Δ_S -mövsümi fərq operatoru, $BZ(t) = Z(t-1)$, B^S -elə dəyişiklik operatorudur ki, $B^S Z(t) = Z(t-S)$, a_1 -diskret ağ kənar səs.

φ_i parametrləri-avtoreqressiya parametrləri, ϑ_i - sürüşkən ortanın parametrləri, Φ_i -mövsümi avtoreqressiya parametrləri, θ_i -mövsümi sürüşkən ortanın parametrləridir. Model stansionarlıq və dönmə qabiliyyəti şəraitinə cavab verməlidir, ona görə də modelə məhdudiyyətlər qoyulur ki, bunlar da ondan ibarətdir iki, nomenalların kökləri vahid dairə daxilində yerləşməlidir. Belə şəraitdə a səhvi ən yaxşı bir addım irəli proqnozunun səhvidir. Stasionarlıq və dönərlilik şərtlərinin yerinə yetirilməsi ilə modelin təhlili qeyri mümkündür. Qeyri mövsümi ISOAR modeli mövsümi xüsusi hal sayılır. Mövsümi komponentin olmaması halında model üç tamrəqəmli struktur parametrləri – p, d, q vasitəsi ilə təsvir olunur, modelin mövsümi vektorları isə getdikcə pisləşir.

Qeyri-mövsümi ISOAR modelinin xüsusi hali avtoreqressiya modeli – $AP(p)$ və sürüşkən orta modeldir – $-CO(q)$ B bunlara öncə baxılmışdır. ISOAR modeli kompüter programları halında bir neçə həyata keçmələrə malikdir.

III Fəsil. SAHİBKARLIĞIN İNKİŞAF ETDİRİLMƏSİNDƏ İNVESTİSİYA LAYİHƏLƏRİNİN İSTİQAMƏTLƏRİ

3.1. Biznesin inkişafında investisiya layihələrinin rolü və bu istiqamətdə həyata keçirilmiş tədbirlər

Biznesin inkişafında investisiya layihələrinin rolü Azərbaycan Respublikasında sahibkarlığın inkişafı qarşıya qoyulmuş iqtisadi siyasetinin mühüm tərkib hissələrindən birini təşkil edir. Bu istiqamətdə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, dövlət tənzimlənməsi sisteminin, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafı, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalasdırılması, maarifləndirmə, işgüzar əlaqələrinin inkişafı və müxtəlif növ xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər həyata keçirilmişdir. Ölkə iqtisadiyyatında və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə edilən pozitiv meyllər daha qabarlıq şəkildə özünü göstərir. Ümumi Daxili

Məhsulun həcmində özəl sektorun payı 2011-ci il ərzində artaraq 82,5 faiz təşkil etmişdir.

Aqrar sektor, sənaye, ticarət, mehmanxana və iaşə xidməti, tikinti, nəqliyyat, rəbitə kimi istehsal və xidmət sahələrində qeyri-dövlət bölməsinin payı 70-99 faiz arasında dəyişir.

2013-ci il ərzində 5137 yeni hüquqi şəxs qeydiyyata alınmış və ləğv edilmiş müəssisələr nəzərə alınmaqla, onların sayı 75632 vahid olmuşdur. Ölkə ərazisində 2013-ci il ərzində yeni yaradılmış müəssisələrin 61.5 faizi Bakıda, 10.3 faizi Aran, 7.6 faizi Abşeron, 5.3 faizi Gəncə-Qazax, 5.2 faizi Lənkəran, 3.6 faizi Şəki-Zaqatala, 2.5 faizi Quba-Xaçmaz iqtisadi rayonlarında, qalanları isə digər iqtisadi rayonlarda fəaliyyətə başlamışlar.

Aqrar sektorda fəaliyyət göstərən sahibkarlar tərəfindən istehsal edilən məhsullar üçün yeni bazarların tapılmasının stimullaşdırılması məqsədilə 2013-ci ildə Almanıyanın Berlin şəhərində keçirilmiş “Beynəlxalq Yaşıl Həftə-2013” sərgisində, Almanıyanın Nürnberg şəhərində keçirilmiş “Biofak” beynəlxalq orqanik məhsulların sərgisində, Moskvada Ümumrusiya Sərgi Mərkəzində Müstəqil Dövlətlər Birliyinin (MDB) 20 illiyinə həsr olunan Dövlətlərarası Sərgidə, Almanıyanın Köln şəhərində keçirilmiş “Anuqa Beynəlxalq Ticarət Sərgisi”ndə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin iştirakı təmin edilmiş və bu sərgilərdə ölkədə istehsal olunmuş geniş çeşiddə rəqabətqabiliyyətli məhsullar nümayiş olunmuşdur.

2013-ci il ərzində “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi”, “Bakı şəhərinin qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi”, “Korrupsiya riskləri və onların aradan qaldırılması” və s. mövzularda keçirilmiş tədbirlər sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədini daşımışdır. Bununla yanaşı 2013-ci il sentyabrın 27-də “Bakı Expo” Sərgi Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan 20 ildə” Milli Sərgisində 130-dan çox müəssisə, təşkilat və şirkət iştirak etmiş, 11 min kvadrat metr sahəni əhatə edən sərgidə Azərbaycanın son 20 ildə əldə etdiyi uğurlar nümayiş olunmuşdur. Ölkədə innovativ və yüksək texnologiyalar

əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbət şərait yaratmaq məqsədi ilə imzalanmış Azərbaycan Respublikası Prezidentinin 2013-ci il 21 dekabr tarixli “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Fərmanının və 2013-ci il 28 dekabr tarixli “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” Sərəncamının icrası istiqamətində sistemli tədbirlər həyata keçirilmişdir.

İnvestisiya layihələrinin müasir biznesin inkişafına təsiri, “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “Bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 2 oktyabr tarixli 2458 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 11 avqust tarixli 180 nömrəli qərarı ilə həmin tarixdən etibarən sahibkarlıq subyektlərinin nəzarət kitabçası ilə əvəzsiz təmin edilməsi həyata keçirilir. Görülmüş tədbirlərin nəticəsində 2013-ci il ərzində 48625 sahibkarlıq subyekti nəzarət kitabçası ilə əvəzsiz təmin edilmişdir.

“Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2013-ci il tarixli, 383 nömrəli Fərmanı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” təsdiq edilmiş və 2013-ci il 1 may tarixdən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri fəaliyyətə başlamışdır.

Dövlət inzibatçılığında modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiya ilə əlaqədar hüquqpozmalara şərait yaranan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsinin zəruriliyini nəzərə alaraq “Dövlət orqanlarında elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının tələbləri rəhbər tutularaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na sahibkarlıq subyektlərinə göstərilən xidmətlər də daxil edilmişdir.

“Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında”

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli, 509 nömrəli Fərmanı imzalanmışdır. Fərmana uyğun olaraq ölkədə sahibkarlığın inkişafına daha əlverişli biznes mühiti formalaşdırmaq üçün vahid xüsusi razılıq (lisenziya) və icazə sisteminin yaradılması məqsədi ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin hazırlanması və Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr barədə məlumatı eks etdirən Internet portalının yaradılması istiqamətində işlər görülmüşdür.

Rəqabət qabiliyyətli sənaye məhsulları istehsal edən 100-dən artıq müəssisəsini təmsil edən nümayəndələrin iştirakı ilə keçirilmiş görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsi, sənaye məhsullarının yeni kataloqunun, spesifikasiyasının hazırlanması və həmin məhsulların ölkə daxilində istifadəsinin genişləndirilməsi sahəsində tədbirlərin təşkili məsələləri geniş müzakirə edilmişdir. Tədbirin davamı olaraq, sənayenin 10 sahəsi üzrə 97 müəssisənin fəaliyyətinə dair toplanmış məlumatlar əsasında “Azərbaycanda istehsal olunan sənaye məhsullarının” kataloqu və 75 müəssisənin istehsali olan sənaye məhsullarının əhatəli spesifikasiyası hazırlanmışdır. 2011-ci il 8 oktyabr tarixində Sumqayıt Texnologiyalar Parkında ölkəmizdə rəqabət qabiliyyətli sənaye məhsulların istehsalçıları və potensial alıcılarının, o cümlədən dövlət satınalmalarını həyata keçirən dövlət təşkilatları nümayəndələrinin iştirakı ilə geniş tərkibli görüş keçirilmişdir. Görüşdə Azərbaycanda istehsal olunan sənaye məhsullarının kataloqunun və məhsulların elektron formatda hazırlanmış spesifikasiyasının təqdimatı keçirilmiş, həmin materiallar iştirakçılara paylanmış və müvafiq müzakirələr aparılmışdır.

Ölkəmizdə sahibkarlığın inkişafına dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsini gücləndirmək, dövlət-sahibkar münasibətlərini daha da təkmilləşdirmək, sahibkarlar tərəfindən edilən müraciətlərin cavablandırılmasında sistemlilik yaratmaq və operativliyə nail olmaq, yaradılmış və “195-2” prefiks nömrəsi ilə rəsmən fəaliyyət göstərən İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzi 2009-cu il 1 sentyabr tarixdən fəaliyyət göstərir.

3.2. Biznesin inkişafında investisiya layihələrinin rolunun sahələr üzrə inkişafının təhlili


Biznesin inkişafında investisiya layihələrinin rolü Respublikamızın sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə özəl sektorun inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi davamlı iqtisadi inkişafın təmin edilməsində çox böyük əhəmiyyətə malikdir.

Bu məqsədilə dövlətin maliyyə dəstəyini həyata keçirən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən güzəştli kreditlər Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, məqsədli dövlət programlarında müəyyən edilmiş, ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun olaraq qeyri-neft sektorunun və regionların tarazlı inkişafı, sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın dəstəklənməsi, yoxsulluğun azaldılması, məşğulluğun təmin edilməsi ilə biləvəsitə əlaqəli olan sahələrdə dinamik iqtisadi inkişafın təmin edilməsinə yönəldilir.

Biznesin inkişafında investisiya layihələrinin rolü Sahibkarlığa Kömək Milli Fondu dövlətin iqtisadi siyasetinin həyata keçirilməsində yaxından iştirak etməklə, sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi, investisiya layihələrinin maliyyələşdirilməsi sahəsində konkret sahələrin təşviqi, regionlarda və Bakı qəsəbələrində sahibkarlığın inkişafına həsr olunmuş tədbirlərin keçirilməsi, sahibkarlara maarifləndirici treninglərin təşkil edilməsi, sahibkarlığın informasiya təminatının gücləndirilməsi, müasir texnologiyaların tətbiqini, rəqabət qabiliyyətli, xüsusilə ixrac yönümlü və idxləvəzlayıcı məhsulların istehsalını və emalını nəzərdə tutan, eləcə də bu sahələrin inkişafını stimullaşdırınan infrastruktur layihələrinin maliyyələşdirilməsi istiqamətində 2011-ci il ərzində uğurlu fəaliyyətini davam etdirmişdir.

Sahibkarlığa Kömək Milli Fondu vəsaitləri hesabına 2012-ci ildə sahibkarlığın inkişafı üçün dövlət bütçəsindən 34 milyon manat, əvvəlki illərdə verilmiş güzəştli kreditlərdən Fondu xəzinə hesabına daxil olmuş vəsaitlərdən 104 milyon manat olmaqla 1643 sahibkarlıq subyektinə 138 milyon manat məbləğində güzəştli kredit verilmişdir.

2012-ci il ərzində verilmiş güzəştli kreditlərin maliyyə mənbələri



Güzəştli kredit vəsaitlərinin 79.3%-i aqrar sahənin inkişafına, o cümlədən 63.2%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 16.1%-i aqrar sahənin inkişafını stimullaşdırıran infrastruktur sahələrinin (soyuducu və taxıl anbarı komplekslərinin) yaradılmasına verilmişdir. Bu kreditlər hesabına 6478 yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Güzəştli kredit vəsaitinin 75%-i respublikanın regionlarının, 25%-i isə Bakı qəsəbələrinin payına düşmüştür.

2012-ci il ərzində ötən il ilə müqayisədə maliyyələşdirilmiş investisiya layihələrinin sayı 15%, verilmiş güzəştli kredit vəsaitinin həcmi 20%, yeni yaradılacaq iş yerlərinin sayı isə 15% artmışdır.

Yeni texnologiyalara əsaslanan investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi sahəsində işlər 2012-ci ildə davam etdirilmiş, ötən il ərzində Fondu güzəştli kreditləri hesabına 85 yeni istehsal, emal və infrastruktur sahələrinin yaradılmasına və ya yenidən qurulmasına 116.5 milyon manat, 11 kənd təsərrüfatı

müəssisəsinin maliyyələşdirilməsinə 1.9 milyon manat, digər sahələrin inkişafı ilə bağlı 3 layihənin maliyyələşdirilməsinə 0.3 milyon manat və kiçik sahibkarlığın dəstəklənməsi məqsədilə 1550 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 19.3 milyon manat güzəştli kreditlər verilmişdir.

Biznesin inkişafında investisiya layihələrinin rolü Bakı qəsəbələrinin inkişafının sürətləndirilməsi, qəsəbələrdə yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə xüsusi diqqət yetirilmiş, 210 sahibkara 35 milyon manat, bundan müasir texnologiyalara əsaslanan 27 layihənin maliyyələşdirilməsinə 32.4 milyon manat, digər sahələrin inkişafı ilə bağlı 2 layihənin maliyyələşdirilməsinə 0.3 milyon manat və kiçik sahibkarlığın dəstəklənməsi məqsədilə 181 sahibkara 2.3 milyon manat güzəştli kreditlər verilmişdir.

“Sahibkarlığın inkişafına dövlət dəstəyi” çərçivəsində sahibkarların maarifləndirilməsi istiqamətində müvafiq təşviqat işlərinin aparılması, xüsusi ilə respublikanın regionlarında və Bakı qəsəbələrində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” çərçivəsində keçirilmiş tədbirlərdə iqtisadiyyatın müxtəlif sahələri üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatının keçirilməsi kreditlərin daha da səmərəli istifadəsinə stimul yaratmış, eyni zamanda güzəştli kreditlərə olan tələbatın artmasına təsir göstərmişdir. Bununla əlaqədar, 2012-ci il ərzində güzəştli kreditlərin verilməsi üçün nəzərdə tutulan vəsait Fondun tarixində ilk dəfə ən yüksək həddə 138 milyon manata çatdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 13 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsinin yeni mexanizmi müəyyən olunmuşdur. Dövlət başçısının sahibkarlara olan qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu Fərman sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymaqla, ölkədə ən son texnologiyaların tətbiqinə əsaslanan rəqabət qabiliyyətli, idxalı əvəz edən və ixrac yönümlü məhsulların istehsalını, infrastruktur müəssisələrinin yaradılmasını, o cümlədən kiçik sahibkarlığın inkişafını daha da sürətləndirəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya ölkələrinin qabaqcıl təcrübəsinin Azərbaycana gətirilməsi, ölkədə müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2009-cu ilin ikinci yarısından başlayaraq ötən dövr ərzində respublika iqtisadiyyatının qeyri-neft sektorу üçün xüsusi ilə önəmli olan, ümumi dəyəri 707 milyon manat, ümumi kredit tələbatı 339.2 milyon manat olan 185 investisiya layihəsinə 313.3 milyon manat güzəştli kredit vəsaiti verilmişdir.

Bu layihələrdən 88-i istifadəyə verilmiş, digər 97 investisiya layihəsi üzrə isə tikinti-quraşdırma işləri aparılır. Yeni texnologiyalara əsaslanan investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi sahəsində işlər 2011-ci ildə davam etdirilmiş və 85 yeni istehsal, emal və infrastruktur sahələrinin, o cümlədən ümumi tutumu 56.1 min ton olan 14 soyuducu və 18 min ton olan 2 taxıl anbarlarının, illik istehsal gücü 95.7 min ton olan 10 çörək istehsalı müəssisəsinin, illik istehsal gücü 22.1 min ton süd, 115 ton ət olan 2900 başlıq 3 südlük istiqamətli müasir heyvandarlıq kompleksinin, illik istehsal gücü 8 milyon ədəd dekorativ bitki, 1.8 milyon ədəd gül və 14.9 min ton faraş tərəvəz olan 12 müasir istixana kompleksinin, illik istehsal gücü 25.2 min ton ət kəsimi və 10 min ton ət emalı olan 3 ət kəsimi fabrikinin, illik istehsal gücü 41.6 milyon ədəd damazlıq, 147 milyon ədəd əmtəəlik yumurta və 17.7 min ton quş əti olan 18 quşçuluq təsərrüfatının, illik istehsal gücü 12 min ton süd və süd məhsulları olan 2 süd emalı müəssisəsinin, illik istehsal gücü 5.2 min ton mürəbbə, cem və konserv məhsulları və 1.8 min ton kartof emalı olan 3 meyvə-tərəvəz emalı müəssisəsinin, illik istehsal gücü 10.3 min ton olan 1 bitki mənşəli qida yağları istehsalı müəssisəsinin, illik istehsal gücü 150 ton olan 1 quru meyvə istehsalı müəssisəsinin, illik istehsal gücü 18.4 min ton meyvə olan 7 intensiv bağçılıq təsərrüfatının, illik istehsal gücü 0.5 min ton şokolad olan 1 şokolad istehsalı müəssisəsinin, illik istehsal gücü 6.5 milyon metr parça olan 1 toxuculuq fabrikinin, illik istehsal gücü 2.6 min dəst olan 1 mebel istehsalı müəssisəsinin, illik istehsal gücü 50 min ton olan 1 kağız və karton istehsalı müəssisəsinin, illik istehsal gücü 24 min

ton olan 1 metal konstruksiya istehsalı müəssisəsinin, illik istehsal gücü 3.5 milyon kvadrat metr seramik plitə olan 1 tikinti materialları istehsalı müəssisəsinin, 73 otaqlı 3 otel kompleksinin yaradılmasına və ya yenidən qurulmasına 116.5 milyon manat güzəştli kreditlər verilmişdir.

Eyni zamanda, illik istehsal gücü 71.9 min ton ət, 0.5 min ton süd, 0.7 min ton meyvə və 50 ton balıq olan 11 kənd təsərrüfatı müəssisəsinin maliyyələşdirilməsinə 1.9 milyon manat, digər sahələrin inkişafı ilə bağlı 3 layihənin maliyyələşdirilməsinə 0.3 milyon manat və kiçik sahibkarlıqla məşğul olan 1550 sahibkara 19.3 milyon manat güzəştli kreditlər verilmişdir.

Bununla yanaşı, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirililmiş və 2012-ci ildə 33 istehsal, emal və infrastruktur müəssisəsi (7 soyuducu və 4 taxıl anbarı, 4 quşçuluq təsərrüfatı, 1 heyvandarlıq kompleksi, 4 müasir istixana, 1 meyvə-tərəvəz və 1 süd emalı zavodu, 3 çörək zavodu və s.) istifadəyə verilmişdir. 2012-ci ildə isə minimum 96 istehsal, emal və infrastruktur müəssisəsinin (12 soyuducu və 2 taxıl anbarı, 21 quşçuluq təsərrüfatı, 4700 başlıq 4 südlük heyvandarlıq kompleksi, 12 istixana, 4 meyvə-tərəvəz və 5 süd emalı zavodu, 3 ət emalı (kəsim fabriki) müəssisəsi, 8 çörək zavodu, 1 bitki yağları, 1 kağız və karton, 1 parça və boyaq istehsalı, 1 seramik plitələr, 1 metal konstruksiya və s.) istifadəyə verilməsi nəzərdə tutulmuşdur.


“Regionlarda və Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirləri. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2011-ci il ərzində 34 tədbir keçirilmişdir.

Keçirilmiş tədbirlərdən 24-ü “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi”nə, 10-u isə “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi”nə həsr olunmuşdur.

Bu tədbirlərdə regionlarda və Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlər təqdim edilmiş, tədbirlərdə iştirak etmiş 6700 sahibkara, o cümlədən regionlarda 4770, Bakı qəsəbələrində isə 1930 sahibkara “Güzəştli kreditlərin verilməsi mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması” mövzusunda maarifləndirici treninqlər keçirilmiş, onlara biznes sahəsində fəaliyyətlə bağlı iqtisadi biliklər verilmiş, nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.

Eyni zamanda, bu tədbirlərdən 5-i biləvasitə məcburi köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə (Füzuli rayonunun Horadiz, Goranboy rayonunun Ağcakənd (Xocalı məcburi köçkünləri), Ağdam rayonunun Quzanlı və Ağcabədi rayonunun Taxtakörpü (Laçın rayonundan olan məcburi köçkünlər) qəsəbələrində və Biləsuvar rayonunun 4 sayılı qəsəbəsi (Cəbrayıl rayonundan olan məcburi köçkünlər) keçirilmişdir.


2012-ci il ərzində güzəştli kreditlər hesabına maliyyələşdirilmiş investisiya layihələrinin respublikanın iqtisadi rayonları üzrə bölgüsü



2012-ci il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Aran iqtisadi rayonu üzrə 689 layihəyə 40 756.1 min manat, Gəncə-Qazax iqtisadi rayonu üzrə 296 layihəyə 13 780.5 min manat, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 108 layihəyə 13063 min manat, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 53 layihəyə 6 483 min manat, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 105 layihəyə 4120.5 min manat, Lənkəran iqtisadi rayonu 93 layihəyə 4993 min manat, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 71 layihəyə 2824.6 min manat, Abşeron iqtisadi rayonu üzrə 18 layihəyə 17060 min manat və Bakı qəsəbələri üzrə 210 layihəyə 34919.3 min manat güzəştli kreditlər verilmişdir.

2012-ci il ərzində verilmiş güzəştli kreditlərin


respublikanın iqtisadi rayonları üzrə bölgüsü (min manatla)




2012-ci il ərzində güzəştli kreditlər hesabına maliyyələşdirilmiş investisiya layihələrinin iqtisadiyyatın sahələri üzrə bölgüsü. 2012-ci il ərzində sənaye məhsullarının istehsalı və emalı yönümlü 105 layihənin maliyyələşdirilməsinə 27848 min manat, kənd təsərrüfatı məhsullarının emalı yönümlü 13 layihənin maliyyələşdirilməsinə 16 853 min manat, kənd təsərrüfatı məhsullarının istehsalı yönümlü 1 503 layihənin maliyyələşdirilməsinə 70 358.5 min manat, turizmin inkişafı yönümlü 6 layihənin maliyyələşdirilməsinə 755 min manat, aqrar sahənin inkişafını stimullaşdırıran infrastruktur sahələrinin inkişafı yönümlü (müasir soyuducu və taxıl

anbarı komplekslərinin yaradılması) 16 investisiya layihəsinin maliyyələşdirilməsinə 22 185.5 min manat vəsait istifadə edilmişdir.

2012-ci il ərzində verilmiş güzəştli kreditlərin iqtisadiyyatın sahələri üzrə bölgüsü (min manatla)




2012-ci il ərzində verilmiş güzəştli kreditlər hesabına yaradılacaq yeni iş yerlərinin respublikanın iqtisadi rayonları üzrə bölgüsü



Güzəştli kreditlər hesabına maliyyələşdirilən investisiya layihələrinin həyata keçirilməsi nəticəsində 6 478 o cümlədən, Bakı qəsəbələri üzrə 1 485, Abşeron iqtisadi rayonu üzrə 329, Gəncə-Qazax iqtisadi rayonu üzrə 950, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 289, Lənkəran iqtisadi rayonu üzrə 470, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 425, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 166, Aran iqtisadi rayonu üzrə 2 123, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 241 yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.

Güzəştli kreditlər hesabına maliyyələşdirilən investisiya layihələrinin həyata keçirilməsi nəticəsində yaradılacaq yeni iş yerlərinin 69.5%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 6.7%-i kənd təsərrüfatı məhsullarının emalı, 6.7%-i infrastruktur (soyuducu və taxıl anbarları), 14.9%-i sənaye məhsullarının istehsalı və emalı, 2.2%-i turizmin inkişafı sahələrinin payına düşmüştür.


2012-ci il ərzində verilmiş güzəştli kreditlərin növlərinə görə təsnifatı (min manatla)



2012-ci il ərzində güzəştli şərtlərlə maliyyələşdirilmiş investisiya layihələrinin 14%-i kiçik həcmli (kredit məbləği 19 332.2 min manat), 3%-i orta həcmli (kredit məbləği 4 059.5 min manat, 83%-i böyük həcmli (kredit məbləği 114 608.3 min manat), olmuşdur.

2012-ci il ərzində maliyyələşdirilmiş investisiya layihələrinin

sayının güzəştli kreditlərin növlərinə görə təsnifatı



Ötən illə müqayisədə 2012-ci il ərzində maliyyələşdirilmiş investisiya layihələrinin sayı kiçik həcmli kreditlər üzrə 1.1 dəfə, orta həcmli kreditlər üzrə 2.3 dəfə, böyük həcmli kreditlər üzrə 1.2 dəfə, iri həcmli kreditlər üzrə 1.3 dəfə artmışdır.

3.3. Biznesin inkişafında investisiyanın rolunu göstərə biləcək bəzi şirkətlərin təhlilinin göstəriciləri

Biznesin inkişafında investisiya layihələrinin rolunun “Azərbaycan Investisiya Şirkəti” (AİŞ) tərəfindən ölkəmizin qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu sahədə fəaliyyət göstərən səhmdar cəmiyyətlərin maddi-texniki bazasının təkmilləşdirilməsi, eləcə də yeni müəssisələrin yaradılması istiqamətində işlər davam etdirilmişdir.

“Milk-Pro” məhdud məsuliyyətli cəmiyyətinin Hövsan qəsəbəsində səmərəli müasir istehsal texnologiyasına əsaslanan və yüksək keyfiyyətli məhsullar istehsal

edən yeni süd zavodunun tikintisi işləri tamamlanmışdır. Bakı şəhərinin mərkəzində yerləşən köhnə zavodun tam fəaliyyətinin Hövsan qəsəbəsindəki yeni zavoda köçürülməsi bu layihənin daha bir üstün cəhətlərindən biridir. AİŞ-in tərəfdaşı qismində Avropa Yenidənqurma və İnkışaf Bankı (AYİB) və yerli investorların çıxış etdiyi bu layihə daxili bazarda süd və süd məhsullarına olan ehtiyacların ödənilməsinə yönəlmüşdir. AİŞ bu layihədə 20%, AYİB isə 10% paya malikdirlər. Digər 70% yerli fiziki şəxslərə məxsusdur. Sözügedən layihə çərçivəsində 160 nəfər yeni iş yeri ilə təmin olunacaq. Zavod 2011-ci ilin noyabr ayının ikinci yarısında test rejimində fəaliyyətə başlamışdır. Tam gücü ilə fəaliyyətin başlanması isə 2012-ci ilin birinci rübüünün sonuna planlaşdırılır.

“Qaradağ Cement” açıq səhmdar cəmiyyətinin zavodunun yenidənqurulması layihəsi üzrə quru istehsal texnologiyasına əsaslanan yeni sobanın tikintisi işləri davam etdirilmişdir və 2011-ci ilin dekabr ayında başa çatdırılıraq ilk klinker istehsal edilmişdir. Sobanın normal rejimdə fəaliyyətə başlaması may ayına nəzərdə tutulur. Layihə nəticəsində sement və klinker istehsalı hər biri 50% artaraq müvafiq olaraq 1,7 mln. ton və 1,2 mln. ton olacaqdır. Yeni texnologiyanın tətbiqi nəticəsində daha az yanacaq və enerji sərf ediləcək ki, bu da ekoloji baxımdan böyük əhəmiyyət kəsb edir. AİŞ Qaradağ Cement ASC-nin 10%-lik payına malikdir. İsveçrənin “Holcim” şirkəti müəssisədə 69,4%, AYİB 10%, digər yerli investorlar isə 10,6% paya malikdirlər.


“Sanqaçal Qaradağ Neft və Qaz Terminalı” qapalı səhmdar cəmiyyəti 2012-ci ilin I rübündə layihənin Başlangıç Fazasını (Start-up Phase) istimara vermişdir. Müəssisənin 25% payı AİŞ, 75% isə “Qafqaz Trans Service” MMC-ə məxsusdur. Xəzər dənizi sahilində yaradılmaqdə olan bu müasir infrastruktur Azərbaycanın geostrateji mövqeyində səmərəli istifadə etməklə Orta-Asiyadan enerjidaşıyıcılarının Azərbaycan vasitəsi ilə Avropa bazarlarına nəqlinə xidmət edəcəkdir. İl ərzində 514 min ton qaz kondensatı və 500 min ton neft daşınma gücünə malik olan bu layihə çərçivəsində 70 nəfərlik yeni iş yeri yaradılmışdır.

ARDNŞ, AİŞ və Sinqapurun “Keppel Offshore & Marine” şirkətinin birgə həyata keçirdiyi “Bakı Gəmiqayırma Zavodu”nun 01 mart tarixində təsis yığıncağı keçirilmiş və müəssisə təsis edilmişdir. Təsis sənədlərinə əsasən ARDNŞ 65%, “Keppel Offshore and Marine” 10%, AİŞ isə 25% paya malikdirlər. 2011-ci ilin birinci rübündə zavodun inşası ilə bağlı torpaq və tikinti işləri başlanmışdır. Zavod 2013-cü ilin III rübündə istismara veriləcəkdir. Layihə çərçivəsində 1000 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Zavod istismara verildikdən sonra Birinci Mərhələdə ildə 4 ədəd 15 min ton yükgötürmə qabiliyyətinə malik tanker, 4 ədəd dəniz təchizat və ya yedək gəmisi tikmək imkanı nəzərdə tutulmuşdur ki, bu da Azərbaycanın yük daşınma donanmasını müasir gəmilərlə təmin edilərək ölkənin yük daşınma potensialına böyük dəstək kimi qiymətləndirilə bilər. Yeni gəmilərin tikintisindən əlavə bu zavodda həmçinin il ərzində həcmindən asılı olaraq 80-100 gəminin təmiri də nəzərdə tutulmuşdur. Xəzər dənizindəki yük daşınmalarının həcminin artırılmasını nəzərə alaraq daha iri həcmli tankerlərə ehtiyac duyulduğda İkinci Mərhələdə zavodda 60-70 min ton yükgötürmə qabiliyyətinə malik tankerlərin tikintisi mümkündür. Ümumilikdə 2012-ci il ərzində AİŞ tərəfindən Bakı Gəmiqayırma Zavodunun kapitalına 30 milyon ABŞ dolları məbləğində investisiya qoyuluşu həyata keçirilmişdir.

2012-ci ildə AİŞ 3.3 milyon manat məbləğində investisiya yatraraq yüksək keyfiyyətli toxum istehsalı müəssisəsi olan “Azərtoxum” MMC-də 17,5% pay əldə etmişdir. Müəssisənin məqsədi R1 və R2 reproduksiyalı rayonlaşdırılmış toxum sortlarının yaradılması üçün müasir səviyyədə toxumçuluq sistemi yaratmaqdır. Bu məqsədlə müəssisə dünyada istifadə olunan müasir texnologiya, maşın və avadanlıqlarla təchiz edilmişdir. İnşa işləri müəssisənin təcrübəli mütəxəssislərin rəhbərliyi altında başa çatdırılmışdır. Toxumun keyfiyyətini yoxlamaq və sortunu təyin etmək üçün müəssisədə müasir standartlara uyğun laboratoriya fəaliyyət göstərir. “Azərtoxum” hazırda 10 000 hektar sahədə əkin işləri də aparır. Eyni zamanda, taxılın təmizlənməsi və toxumların hazırlanması məqsədilə üçüncü tərəflərə xidmətlər göstərilir.

AİŞ-in fəaliyyət istiqamətlərindən biri də xarici investorları cəlb etməklə birgə investisiya fondlarının yaradılmasıdır. Belə fondlardan biri Xəzər Beynəlxalq İnvestisiya Şirkətidir. Şirkətin səhmdar kapitalında AİŞ-in iştirakı 24,1% təşkil edir. İslam İnkışaf Bankı 27,1%, Özəl Sektorun İnkışafı üzrə İslam Korporasiyası (ICD) 18%, Orta-Şərqi dövlətlərindən digər investorlar isə 30,8% paya malikdirlər. 9 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev XBİŞ-in 36% paya malik olduğu “N.A.A Aqrotara” MMC-nin meyvə qurudulması və emalı müəssisəsinin açılışında olmuşdur. Xəzər Beynəlxalq İnvestisiya Şirkəti tərəfindən layihəyə 5,5 milyon manat məbləğində investisiya qoyulmuşdur. AİŞ-in bu layihəyə dolayı investisiya qoyuluğu 1,3 milyon manata bərabərdir. Müəssisədə ildə 1500 ton meyvə və tərəvəz qurutmaq mümkündür.

Biznesin inkişafında investisiyanın rolünün 2012-ci il ərzində xarici investorların cəlb edilməsi istiqamətində Azərbaycan Respublikası İqtisadi İnkışaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təşkilatçılığı ilə təşkil edilmiş bir çox tədbirlərdə Azərbaycanın investisiya imkanlarının təbliği, ölkənin investisiya mühiti və AİŞ ilə əməkdaşlıq imkanları barədə potensial investorlara məlumat verilmişdir, həmçinin bir çox yerli və xarici investorlarla görüşlər keçirilmiş, fikir mübadiləsi aparılmışdır.



NƏTİCƏ VƏ TƏKLİFLƏR

Beləliklə, magist işində aparılmış investisiya layihələrinin müasir biznesin inkişafına təsirinin idarə edilməsi metodologiyasının inkişafı və onun praktiki reallaşdırılmasına dair təklif edilmiş yanaşmalara uyğun təkliflər aşağıdakılardır:

- Azərbaycan iqtisadiyyatının real sektorunun tələb olunmuş investisiya layihələri ilə təmin edilməsi iqtisadiyyatın sabitliyi və onun stabil inkişafı üçün strateci şörtdir.

- Bu məsələnin həlli məqsədi ilə yerli və xarici investorlar üçün daha müsbət investisiya iqliminin yaradılması vacibdir. Bu isə öz növbəsində iqtisadi və maliyyə

baxımdan vəziyyətin sabitləşdirilməsindən, vergilərin və bütün investisiya risklərin azaldılmasından, investisiya layihələrinin keyfiyyətli hazırlanmasından və qiymətləndirilməsindən, bacarıqlı idarəetmədən asılıdır.

- Verilmiş tədqiqatda ümumilikdə investisiya layihələrinin metodologiyasının formalaşmasında tətbiqi məsələlərin həlli üçün qeyri-ənənəvi yanaşmalar təklif olunub inkişaf etdirilmişdir: təcrübənin planlaşdırılması yanaşması və qeyri-dəqiq məntiq nəzəriyyəsinin əsasları.

- Aparılmış tədqiqatlar nəticəsində investisiya layihəsi – çətin iqtisadi sistemin deyil, həmçinin düzgün qərarların qəbulu üçün layihə risklərinin layihə ekspertizasının həm başlanğıç öyrənilməsi, həm də idarəetmə mərhələsində hərtərəfli, kompleks öyrənilməsi vacibdir.

-İstənilən sistem kimi investisiya layihəsi də xarici mühitlə qarşılıqlı təsirdədir. Bu mühitin davranışsı bütövlükdə qeyri-müəyyən olduğundan layihə risklərinin əsas mənbəyi sayılır. Layihə davranışının modelləşdirilməsi onun biznes-planının işlənməsinin əsasında həyata keçirilir ki, biznes-planın mühüm bölmələrindən biri – layihə risklərinin təhlilidir.

-Verilmiş layihənin spesifikasını nəzərə almaqla onun analitiki işdə təklif olunmuş layihə risklərinin analizinin müasir metod və yanaşmaları içərisində elə alət və mexanizmləri sejməlidir ki, onlar aparılmış tədqiqatın məqsəd və imkanlarına daha yaxın olsunlar.

- Layihənin uçotu mexanizminin əsas əlaməti keyfiyyətli nəticələrin dəyər ölçülməsi və kəmiyyətcə hesablanmış göstəricilərin təhlilidir.

- Layihənin reallaşdırılması mərhələsində onun rəhbərliyi qeyri-müəyyənlik və risk şəraitində layihənin idarə edilməsi problemi ilə toqquşur ki, bu da konkret layihə riskinə aid idarəetmə qərarlarının zəruriliyinə gətirib çıxardır. Burada vaçib rolu həm işdə inkişaf etdirilən idarəetmə metodlarının özləri, həm də arasıksılməz monitorinq və nəzarət oynayırlar.

- İvestisiya strategiyasını formalaşdırarkən işlənib hazırlanmış iqtisadi-riyazi metodlar və modellər sistemi layihə hesablarını aparır və qeyri-müəyyənlik şəraitində qərarların qəbul olunmasında vaçib alət rolunda çıkış edir.

-Bu real layihənin biznes-planının tədqiqi bütün aparılmış ekspertizada yekunlaşdırıcı məqam, onun məntiqi və nizamlanmış yekunu olmalıdır.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı – 1995.
2. «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunu № 405 15 dekabr, 1992-ci il.
3. «Müəssisələr haqqında» Azərbaycan Respublikasının qanunu № 847 01 iyul 1994-ci il.
4. «Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunu. «Xalq» qəzeti, 03.02. 1993.
5. «Azərbaycan Respublikasında Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının qanunu «Respublika» qəzeti, iyul 2000.
6. «Azərbaycan Respublikasında 1995-2010-cı illərdə Dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramları», Bakı – 1996.
7. Azərbaycan Respublikasında Dövlət Mülkiyyətinin özəlləşdirilməsinin ikinci Dövlət prqramı. Bakı – 2000.

8. Azərbaycan Respublikasında (1997-2010) kiçik və orta sahibkarlığa kömək üzrə Dövlət Proqramları. № 610, 24 iyun, 1997.
9. Azərbaycan Respublikasında sahibkarlığın inkişafı sahəsində Dövlət siyasetinin əsas istiqamətləri. «Azərbaycan» qəzkti, 01 aprel 1993-ci il.
10. Azərbaycan Respublikası Sahibkarlığa kömək fondu haqqında əsasnamə. «Azərbayjan» qəzeti, 28 oktyabr 1992-ci il.
11. «İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunu, 13.01. 1995.
12. «Xarici investisiyaların qorunması haqqında» Azərbaycan Respublikasının qanunu. 15.01. 1992.
13. «Kiçik sahibkarlığa dövlət köməyi haqqında» Azərbaycan Respublikasının qanunu № 171, Bakı, 1999.
14. Azərbaycanın statistika göstəriciləri. 1999. Statistik məcmuə. Bakı, 2000.
15. Əliyev.M., Həmidov.H., Hüseyinli.A.«Korporativ idarəetmə» Dərslik. Bakı-2011
16. Афанасьев В. Малый бизнес: проблемы становления. РЭЖ, №2, 1993.
17. Алимова Т. И. др. Проблемы малого бизнеса глазами предпринимателей. Ж. «Вопросы экономики», № 11, 1994.
18. Алимова Т.И. др. Форитрование информационной среды малого бизнеса.
19. Авилова А. Звездный час малого бизнеса.М., 1993.
20. Abdullayev Z.S. Bağırova Z.Ə. Bazar iqtisadiyyatı şəraitində təsərrüfatçılıq formaları. Bakı, 1995.
21. Vəliyev T.M. İqtisad elminin nəzəri əsaslarının tarixi təkamülü. Bakı, «Elm», 1999.
22. Həsənov.N.Ə."Beynəlxalq biznes". Bakı, 2011.
23. Грибов В.Д. Основы бизнеса. М., 2000.
24. Грибов В.Д. Менеджмент в малом бизнесе. М., 1999.
25. Джон Ф. Берджес и др. Основы управления малым бизнесом (пер. с англ. под ред. Ю.В. Шленова), М., БИНОМ, 1997.
26. Джон Ф., Берджес и др. Международный бизнес. М., «Дело ЛТД», 1994.

27. Данишевская Г. Мелкий бизнес в Великобритании. Ж. МЭМО, №2, 1992.
28. Ермошкин Н. Малый бизнес: как это делается Ж. «Бизнес», №2, 1993.